



XALQ QƏZETİ

№ 288 (28964) 21 dekabr 2018-ci il, cümə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Son illər ərzində Çin–Azərbaycan münasibətləri dinamik inkişaf tendensiyasını qoruyub saxlayır. İki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir, “Bir kəmə – bir yol”un birgə inşası çərçivəsində əməkdaşlıq müvəffəqiyyətlə davam edir.

Mən Çin–Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Ölkələrimiz və xalqlarımız naminə Çin–Azərbaycan dostluq, əməkdaşlıq münasibətlərində yeni-yeni uğurlar əldə edilməsi üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazırəm.

Sizə möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Si CİNPİN
Çin Xalq Respublikasının Sədri

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Uzaqgörən siyasətiniz və həyata keçirdiyiniz mühüm işlər sayəsində Azərbaycan global miqyasda milli maraqlarını müdafiə edərək güclü regional liderə çevrilmiş, beynəlxalq arenada önəmli yer tutmuşdur.

Qeyd etmək istərdim ki, Azərbaycan Ukrayna üçün etibarlı strateji tərəfdaş olaraq qalır. Əminəm ki, Ukrayna–Azərbaycan əməkdaşlığı gələcəkdə də yüksək dinamika, eləcə də dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı əlaqələrin dərinləşməsi ilə

xarakterizə ediləcəkdir.

İnanıram ki, iki ölkənin çoxtərəfli təşəbbüs və layihələr çərçivəsində səylərinin birləşdirilməsi Ukraynanın və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpasına təsir edəcəkdir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

Petro POROŞENKO
Ukraynanın Prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Bu gün qardaş Azərbaycan Sizin müdrik rəhbərliyinizlə həyatın bütün sahələrində tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Ölkənin daxili və xarici siyasətindəki inamı uğurlar Sizin adınızla ayrılmaz surətdə bağlıdır.

Böyük məmnuniyyətlə vurğulamaq istəyirəm ki, hazırda Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər yeni məzmun kəsb etməkdədir. Bu yaxınlarda Sizin Türkmənistan rəsmi səfəriniz qardaş xalqlarımız arasında dostluq tellərinin möhkəmlənməsi,

ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının dərinləşməsi yolunda mühüm mərhələ oldu. Qəti əminəm ki, bizim birgə səylərimizlə Türkmənistan–Azərbaycan qarşılıqlı əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbədən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, habelə qardaş Azərbaycan Respublikası xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Qurbanqulu BERDİMƏHƏMMƏDOV
Türkmənistanın Prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Siz ölkədə sülhü və firavanlığı təmin edən görkəmli siyasi xadim kimi haqlı olaraq həmvətənləriniz arasında böyük hörmət və beynəlxalq aləmdə yüksək nüfuz qazanmışınız.

Rusiya ilə Azərbaycan arasında hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan müttəfiqlik əlaqələrinin dərinləşməsinə, Müstəqil Dövlətlər Birliyi çərçivəsində səmərəli əməkdaşlığa Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk.

Ümidvarıq ki, Rusiya–Azərbaycan strateji tərəfdaşlığı ölkələrimizin xalqlarının rifahı, Qafqaz–Xəzər regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə bundan sonra da inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbədən möhkəm cansağlığı, firavanlıq, ali dövləti vəzifənizdə uğurlar, Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm.

Sizə yüksək ehtiramıma əmin ola bilərsiniz.

Hörmətlə,

Valentina MATVİYENKO
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Həyatınız qurucu, xeyirxah işlərlə zəngin olsun. Hər yeni gün Sizə uğur və xoş əhval-ruhiyyə gətirsin, Sizin üçün yeni perspektivlər açsın. Yaxınlarınız arasında həmişə əmin-amanlıq, məhəbbət və qarşılıqlı anlaşma hökm sürsün.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və həyat yolunuzda yeni zəfərlər diləyirəm.

Hörmətlə,

İqor ORLOV
Rusiya Federasiyasının
Arxangelsk vilayətinin qubernatoru

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Zati-alinizə möhkəm cansağlığı, rifah və xoşbəxtlik diləyirik.

Fürsətdən istifadə edərək, yarandığı gündən etibarən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sizin sayınızda cəmi altı il ərzində dünyada tanınmış təşkilatlardan birinə çevrilib. Biz qəti əminik ki, Sizin dəstəyinizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha da inkişaf edəcək və Azərbaycanın milli qürur mənbəyi kimi, eləcə də sülhün, dözümlülyün, dialoqun və qarşılıqlı anlaşmanın təşviqi üçün bir platforma olaraq fəaliyyət göstərəcəkdir.

Cənab Prezident, xahiş edirik Sizinlə olan yüksək ehtiramımızı qəbul edəsiniz. Sizinlə VII Qlobal Bakı Forumunda görüşümüzü səbirsizliklə gözləyirik.

Səmimiyyətlə,

Vayra VİKE-FREYBERQA
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri, 1999-2007-ci illərdə Latviya
Respublikasının Prezidenti

Zlatko LAQUMDŽIYA
2001-2002-ci illərdə
Bosniya və Herseqovinanın
Baş naziri

İsmail SERAGELDİN
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri, 1992-2000-ci illərdə
Dünya Bankının vitse-prezidenti

İvo YOSİPOVIÇ
2010–2015-ci illərdə
Xorvatiyanın Prezidenti

Marianna VARDİNOYANNİS
ELPIDA Assosiasiyasının prezidenti,
UNESCO-nun xoşməramlı səfiri

Rosen PLEVNELİYEV
2012–2017-ci illərdə
Bolqarıstanın Prezidenti

Əmr MUSA
2001–2011-ci illərdə
Ərəb Dövlətləri Liqasının
baş katibi

Katerina YUŞŞENKO
2005–2010-cu illərdə
Ukraynanın birinci xanımı

Boris TADIÇ
2004–2012-ci illərdə
Serbiyanın Prezidenti

Jan BADERŞNEYDER
2000–2013-cü illərdə “Exxon Mobil”
şirkətinin vitse-prezidenti

Petar STOYANOV
1997–2002-ci illərdə
Bolqarıstanın Prezidenti

Eka TKEŞELAŞVİLİ
2010–2012-ci illərdə Gürcüstanın
Baş nazirinin müavini

Noelən HEYZER
2007–2015-ci illərdə
BMT baş katibinin müavini

Yüksəkgərginlikli elektrik verilişi xətlərinin yenidən qurulması və yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İstehsal olunan elektrik enerjisinin ötürülməsində və istehlakçılara çatdırılmasında itkilərin azaldılması və elektrik şəbəkələrinin sabit fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. “Qobu” yarımstansiyası üçün əlaqələndirici elektrik verilişi xəttinin tikintisi, 110 kV-luq elektrik verilişi xətlərinin və naqillərin yenilənməsi və əsaslı təmiri işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə

tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ikinci olaraq 10,0 (on) milyon manat ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2018-ci il

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qorruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qorruqları Azərbaycanın tarixi-mədəni irsinin nadir nümunələrindəndir. Bu irsi qoruyub gələcək nəsillərə çatdırmaq olduqca böyük əhəmiyyət kəsb edir.

Qorruqların ərazisində mədəni irsin qorunmasını və saxlanılmasını, onların turizm potensialından səmərəli istifadəni təmin etmək, həmçinin dövlət-özəl tərəfdaşlığına şərait yaratmaq, qorruqların dövlət büdcəsindən asılılığını azaltmaq və dayanıqlı inkişafına nail olmaq üçün bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi və vahid idarəetmə sisteminin tətbiqinə zərurət yaranmışdır.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qorruqlarının idarə edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qorruqları İdarəetmə Mərkəzi” (bundan sonra — Mərkəz) yaradılsın.

2. Müəyyən edilsin ki, Mərkəz Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qorruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin,

qorunub saxlanılmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qorruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.

3. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.1.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Mərkəzin nizamnaməsinin təsdiqi və Mərkəzin nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

3.2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana

uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. Mərkəzin nizamnaməsinə və nizamnamə fondunun miqdarını Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

4.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrasına bərdə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. Mərkəzin nizamnamə fondunun formalaşdırılması və fəaliyyətinin təşkili ilə əlaqədar məsələləri həll etsin;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2018-ci il




Əfsanəvi qəhrəman
Mehdi Hüseynzadənin
tarixi xidmətlərinin
üzə çıxarılmasında
ulu öndər Heydər
Əliyevin müstəsna
rolu olub

» 3



Əlli min
ailə yardım
alacaq

» 4



Bu il ölkəmizə
195 dövlətdən
turist gəlmişdir

» 6



Çavuşoğlu və
Pompeo
ABŞ
qoşunlarının
Suriyadan
çıxarılmasını
müzakirə ediblər

» 8

Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında səhiyyənin inkişafı, əhalinin dünya stan-dartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosi-al-iqtisadi siyasətin prioritetlərindəndir. Son illərdə həyata keçirilən islahatlar nəticəsində dövlətin iqtisadi potensialı-nın daha da artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qo-runması problemlərinin davamlı həllinə nail olmağa imkan yaratmışdır.

Səhiyyə sisteminə islahatla-rın mühüm istiqamətlərindən biri də Azərbaycanda əhali arasında icbari tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlərdir. Səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasın-da, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldilməsində icbari tibbi sı-gorta sisteminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Ölkədə icbari tibbi sığortanın tətbiqi və idarəetmə sisteminin formalaşdırıl-ması məqsədilə qanunvericilik bazası formalaşdırılmış, Azərbaycan Res-publikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanı ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq həyata keçirilməyə başlanmışdır. Layihə çərçivəsində icbari tibbi sığortanın baza zərninə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilmiş, icbari tibbi sığortanın tətbiqinin üstünlükləri və əhəmiyyəti barədə əhalidə əyani təsəvvür yaranmışdır. Bundan başqa, göstərilmiş tibbi xidmətlər müqabilində tibb işçilərinin mövcud əməkhaqlarına müəyyən olunmuş əlavələr həkimlərin və digər səhiyyə işçilərinin sosial rifahi-nin yüksəldilməsinə səbəb olmuşdur.

Azərbaycan Respublikası Konstitusi-yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasın-a nail olmaq, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qoru-masını təmin etmək məqsədilə **qərara alıram**:

1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Gəzi Bölmlərini İdarəetmə Birliyi" publik hüquqi şəxsi (bundan sonra – TƏBİB) yaratсын və həmin publik hüquqi şəxsin təsisçisinin "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanunu-nun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixi-atik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomi-ya Birliyi və onun şöbələri, Res-publika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilak-tik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filiali, Milli Onkolo-giya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QIÇS-ə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, "Tibb" qəzeti, "Azərbaycan Tibb Jurnalı", Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitab-xanası, Azərbaycan Təbəəbi Muzeyi, "Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi" və "Azertibbtəchizat" məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriya və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) TƏBİB-in tabeliyinə verilsin.

3. Müəyyən edilsin ki:

3.1. TƏBİB bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq onun tabeliyinə verilən dövlət səhiyyə sisteminə da-xil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirir;

3.2. bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sistemində daxil olan tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir;

3.3. TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayrılmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülmə

işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir;

3.4. TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir;

3.5. TƏBİB-in İdarə Heyətinin sədrini və digər üzvlərini İcbari Tib-bi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəyə təyin və vəzifədən azad edir;

3.6. bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sistemində daxil olan tibb müəssisələrinin təsisçisinin səlahiyyətlərini (o cümlədən "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə uyğun olaraq publik hü-quqi şəxsin nizamnaməsinin təsdiq edilməsini) TƏBİB həyata keçirir.

4. Azərbaycan Respublikası Prezi-dentinin Administrasiyası dövlət səhiyyə sistemində daxil olan tibb müəssisələrinin bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq 2019-cu il ərzində TƏBİB-in tabeliyinə verilməsi, icbari tibbi sıgorta-nın məlumat bazasının və müvafiq proqram təminatının yaradılması, TƏBİB-in fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması və qəbulu, habelə onun tabeliyinə verilən tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə bağlı aparılacaq işlərə cari rəhbərliyi həyata keçirsin və həmin işləri əlaqələndirsin, aidiyyəti dövlət orqanlarının və qurum-larının bu işlərdə iştirakını təmin edəcək tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdı-rılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqan-larının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikası-nın Prezidentinə məlumat versin;

5.4. bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sistemində daxil olan tibb müəssisələrinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdır-maqla iki ay müddətində təsdiq etsin;

5.5. bu Fərmanın 6.5.1 – 6.5.4-cü yarımbəndlərində nəzərdə tutulan tapşırıqların icrasının təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və TƏBİB-ə müvafiq kömək göstərilməsini, o cümlədən qeyd olunan məsələlərə bağlı onların müraciəti əsasında zəruri maliyyələşməni, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiyası Qanununun tələblərinə uyğun olaraq normativ hüquqi aktların qəbulunu, habelə 2019-cu il ərzində malların (işlər və ya xidmətlərin) satın alınmasını "Dövlət satınalmaları haqqın-da" Azərbaycan Respublikasının Qanu-nuna əsasən bir mənbədən satınalma metoduna əsaslanmaqla təmin etsin;

5.6. bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq dövlət səhiyyə sistemində daxil olan tibb müəssisələrinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyəndə TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı təhvil-təslim işlərinin aparılması, icbari tibbi sığorta sistemində inteqrasiyasının təmin olunması, onlarda informasiya-kommunikasiya texnologiyalarının imkanları-ndan istifadə etməklə müvafiq proqram təminatının yaradılması, habelə həmin tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə əlaqədar digər zəruri tədbirlərin görülməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsinin sədrliyi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, habelə digər aidiyyəti dövlət orqanları-nın (qurumlarının) nümayəndələrindən ibarət komissiyaın yaradılmasını bir ay müddətində təmin etsin;

5.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi:

6.1. bir ay müddətində: 6.1.1. TƏBİB-in nizamnaməsini təsdiq etsin;

6.1.2. TƏBİB-in strukturunu təsdiq etsin;

6.2. TƏBİB-in dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;

6.3. beynəlxalq təcrübə nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sistemində daxil olan tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin opti-mallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsi ilə bağlı təkliflərini və normativ hüquqi aktların layihələrini və təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Res-publikasının Prezidentinə təqdim etsin;

6.4. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondu-nun vəsaitinin idarə edilməsini və icbari tibbi sığorta üzrə sığortaolunan və şəxslərə tibbi xidmətlərin həmin fondun vəsaiti hesabına göstərilməsini təmin etsin;

6.5. 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Azərbaycan Res-publikasının bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərini, o cümlədən aşağıdakıları təmin edən, la-kin bunlarla məhdudlaşmayan tədbirlər görsün:

6.5.1. icbari tibbi sığortanın məlumat bazasının yaradılmasını və bütün ölkə üzrə dövlət səhiyyə sistemində daxil olan tibb müəssisələrinin həmin məlumat bazasına inteqrasiyasını;

6.5.2. informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə, TƏBİB-in tabeliyinə verilmiş dövlət səhiyyə sistemində daxil olan müəssisələrdə gəlirlərin və xərclərin uçotu da daxil olmaqla, həmin tibb müəssisələrinin tam idarə edilməsini təmin edəcək proqram təminatının hazırlanmasını (alınmasını) və geniş tətbiqini;

6.5.3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya resurs-larının icbari tibbi sığortanın tətbiqini təmin edəcək hədlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin informasiya resurslarını inteqrasiyası-nı və qarşılıqlı məlumat mübadiləsinin tətbiqini;

6.5.4. icbari tibbi sığortanın tam şəkildə həyata keçirilməsi üçün la-zım olan normativ hüquqi aktların, o cümlədən tibbi protokolların və digər sənədlərin tətbiqini;

6.5.5. bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sistemində daxil olan tibb müəssisələrinin 2020-ci il yanva-rın 1-dən etibarən fəaliyyətinin təmin edilməsi ilə bağlı onların ixtisaslı kadr-larla kompleksləşdirilməsi;

6.5.6. icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflərin hazırlanmasını və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini;

6.5.7. TƏBİB-in tabeliyinə verilmiş dövlət səhiyyə sistemində daxil olan tibb müəssisələrdə işləyəcək tibb işçilərinin işə qəbulu qaydasına dair təkliflərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birlikdə hazırla-naraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi;

6.6. bu Fərmanın 6.5.1 – 6.5.5-ci yarımbəndlərində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər icbari tibbi sığortanın tətbiqi, habelə TƏBİB-in fəaliyyətinin təşkili ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq kömək göstərilməsini təmin etsinlər.

8. Azərbaycan Respublikası-nın Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

9. Azərbaycan Respublikası-nın Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

10. Bu Fərmanın 2-ci hissəsi 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2018-ci il

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş

“Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də və 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konsti-tusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Pre-zidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı (Azərbaycan Res-publikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 162; 2005, № 9, maddə 797; 2006, № 5, maddə 400; 2007, № 4, maddə 323, № 12, maddə 1246; 2008, № 11, maddə 972; 2009, № 10, maddə 780, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2013, № 2, maddə 111, № 7, maddə 806; 2016, № 6, maddə 1038; 2017, № 2, maddə 183, № 5, maddə 842, № 10, maddə 1783) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmununda 11.23-2 – 11.23-4-cü bəndlər əlavə edilsin:

11.23-2. Azərbaycan Respublika-sının Vergi Məcəlləsinə uyğun olaraq, aksiz markalarının hazırlanmasını, on-ların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;

11.23-3. Azərbaycan Respublika-sının Vergi Məcəlləsinə uyğun olaraq, məcburi nişanlamanın hazırlanmasını,

onların vergüdəyicilərinə verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasını təmin etmək;

11.23-4. Azərbaycan Respublikası-nın "Dini etiqad azadlığı haqqında" və "Dərman vasitələri haqqında" qanun-larına uyğun olaraq nəzarət markaları-nın hazırlanmasını təmin etmək."

2. Azərbaycan Respublikası Pre-zidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Res-publikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47, № 3, maddə 450, № 5, maddə 912; Azərbaycan Res-publikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 399 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respub-likasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 8.19-cu və 8.19-1-ci bəndləri ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Pre-zidentinin aktlarının bu Fərmana uy-ğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizing fəaliyyətinin təkmilləşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarınin texnika ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüş, fermerlərə güzəştli şərtlərlə aqro-texniki xidmətlər göstərilməsi təşkil edilmiş, heyvandarlı-ğın cins tərkibinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilmişdir. Ötən 14 il ərzində "Aqrolizing" Açıq Səhmdar Cəmiyyəti ölkəyə 42 mindən çox texnika, 35 mindən çox damazlıq heyvan getirmiş, güzəşt tətbiq edilməklə isteh-salçılara lizingə vermish və ya satmışdır. Hazırda istismar müddəti başa çatmaqda olan avadanlığın yenilənməsinə, yüksək məhsuldarlıq hədəflərinə çatmaq üçün innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsinə, aq-rotexniki xidmətlər göstərilməsində rəqabətin və keyfiyyətin yüksəldilməsinə, kənd təsərrüfatında dövlət dəstəyi mexaniz-minin təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.

Kənd təsərrüfatı istehsal vasitələri bazarında rəqabətyönlü fəaliyyətin təmin edilməsi, texnikanın və damazlıq heyvanların lizing vasitəsilə güzəştli satışı me-xanizminin təkmilləşdirilməsi, özəl aqrotexniki xidmətlərin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı prinsipi tətbiq edilməklə güzəştlərə yönəldilən büdcə vəsaitlərin səmərəli istifadə məqsədilə Azərbaycan Respublikası Konstitusiyası-nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazir-liyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığın, damazlıq heyvanların) ticarəti ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin həyata keçirdikləri satışlara (lizing və ya kredit yolu ilə) şamil edilsin.

3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyədə olan "Aqrolizing" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) sərəncamındakı əmlakın beynəlxalq nüfuzlu auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etsin və qiymətləndirmənin nəticəsinə əsasən, Cəmiyyətin yeni balansı barədə məlumatı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etsin.

4. Mövcud kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən 2019-cu ilə Cəmiyyətin satın alması nəzərdə tutulan texnikanın və damazlıq heyvanların lizing yolu ilə satışı zamanı tətbiq edilən güzəşt və yaranmış faiz öhdəlikləri Cəmiyyətin zərəri hesabına ödənilsin, mövcud qalıq portfelddən yığılan vəsait (Cəmiyyətin saxlanması və fəaliyyətinin təmin olunması üçün tələb olunan vəsait həcmi istisna olmaqla) bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edil-miş Qaydaya uyğun olaraq müəyyənləşdirilən güzəştlərin ödənilməsində istifadə məqsədilə Azərbaycan Respublika-sının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnki-şaf Agentliyinin (bundan sonra – Agentlik) müvafiq hesabına köçürülsün.

5. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edil-miş "Azərbaycan Respublikasında dövlət əmlakının

özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılan ardıcılıqla Cəmiyyətin aqrotexniki xidmət sahələrinin (rayon filialları) özəlləşdirilməsini həyata keçirsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi kənd təsərrüfatı istehsal vasitələrinə güzəşt tətbiqi ilə bağlı bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun tələb olunan vəsaitin hər il dövlət büdcəsində nəzərdə tutul-masını təmin etsin.

7. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazir-liyi:

7.1. kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi imkanlarını nəzərə almaqla, aqrar sahədə güzəşt tətbiq ediləcək texnikalarla bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. beynəlxalq nüfuzlu məsləhətçi şirkət cəlb etməklə, aqrar sahəyə dövlət dəstəyinin konsepsiyasını, kənd təsərrüfatı istehsalının subsidiyalandırılması və dövlət büdcəsi hesabına güzəştlərin verilməsi qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respub-likasının Prezidentinə təqdim etsin;

7.3. bu Fərmanın 2-4-cü hissələrinin icrası ilə bağlı aidiyyəti üzrə tədbirlər görsün və görülmə işlər, habelə Agent-liyin və Cəmiyyətin fəaliyyətinin nəticələri barədə bir il ərzində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Na-zirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təklifləri əsasında kənd təsərrüfatı texnikası istehsalının, o cümlədən kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, satışı və idxalının əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. Azərbaycan Respublikası Prezidentinin aktları-nın bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hü-quqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2018-ci il

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. üç ay müddətində: 1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibbi xidmətlərin göstərilməsinə və həmin xidmətlər çərçivəsində dərman vasitələrinin təqdim edilməsinə əlavə dəyər vergisinin həmin verginin Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş dərəcəsindən daha aşağı dərəcə ilə tətbiqi (differensial ƏDV-nin tətbiqi) ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.80-ci maddəsinə uyğun olaraq, startapın müəyyən olunması meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.5. həmin Məcəllənin 16.1.8-ci maddəsinə uyğun olaraq, nəzarət-kassa aparatının meyarlarını Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.6. həmin Məcəllənin 16.1.11-9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında, məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.7. həmin Məcəllənin 22-1.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına köçürülən vəsaitin istifadə Qaydası”-nı Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.8. həmin Məcəllənin 26.2-1-ci maddəsinə uyğun olaraq, vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat təqdim etməli olan dövlət orqanları (qurumları) ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, habelə həmin dövlət orqanlarının (qurumlarının) təqdim etməli olduğu məlumatın hədlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.9. həmin Məcəllənin 50-2.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısını, həmin mallara məcburi nişanlanmanın tətbiqi, vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması qaydasını, Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.10. həmin Məcəllənin 50-2.4-cü maddəsinə uyğun olaraq, məcburi nişanlanmanın verilməsinə görə dövlət rüsumunun məbləği ilə bağlı təkliflərini və müvafiq qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.11. həmin Məcəllənin 98.2.7-ci maddəsinə uyğun olaraq, vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydasını Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifləri əsasında, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.12. həmin Məcəllənin 106.1.18-ci maddəsinə uyğun olaraq, elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarlarını müəyyən etsin;

1.1.13. həmin Məcəllənin 111.3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında, xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədli üçün gəlirdən çıxılması qaydasını təsdiq etsin;

1.1.14. həmin Məcəllənin 165.5-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində perəkəndə ticarət və ya ictimai işə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. bir ay müddətində: 1.2.1. həmin Məcəllənin 101.1.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifləri əsasında, neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.2.2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə uyğun olaraq, nəzarət-kassa aparatlarının tətbiqi qrafikini Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında müəyyən etsin;

1.3. “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişiklikləri, “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 6 nömrəli Sərəncamı ilə vergi orqanlarının qarşısında qoyulmuş vəzifələrin icrasının təmin edilməsinin zəruriliyini, habelə dövlət xidmətlərinin həyata keçirilməsində vergi orqanları işçilərinin iştirakını nəzərə alaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında onun ştat vahidlərinin sayının artırılmasını və maddi-texniki təminatı məsələlərinin həllini, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemində inteq-

rasiyasını on beş gün müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci (hər üç halda), 2.3-cü maddələrində, 2.6-cı maddəsinin birinci cümləsində və 2.9-cu maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 2.2-ci maddəsində (birinci və üçüncü hallarda) “orqan” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.3. həmin Qanunun 2.2-ci (kinci halda), 2.3-cü maddələrində, 2.6-cı maddəsinin birinci cümləsində və 2.9-cu maddəsinin üçüncü cümləsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi: 3.1. aşağıdakı normativ hüquqi aktları üç ay müddətində qəbul etsin:

3.1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə uyğun olaraq, müqavilənin formasını;

3.1.2. həmin Məcəllənin 16.1.3-1-ci maddəsinə uyğun olaraq, məlumatın siyahısını və formasını;

3.1.3. həmin Məcəllənin 16.6-cı maddəsinə uyğun olaraq, məlumatın formasını;

3.1.4. həmin Məcəllənin 16.7-ci maddəsinə uyğun olaraq, məlumatın formasını;

3.1.5. həmin Məcəllənin 24.0.6-cı maddəsinə uyğun olaraq, nəzarət-kassa aparatlarının elektron uçotunun aparılması qaydasını;

3.1.6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, həmin Məcəllənin 34.3-1-ci maddəsinin ikinci abzasının birinci cümləsinə uyğun olaraq, vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydasını;

3.2. üç ay müddətində aşağıdakılarla bağlı təklifləri hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:

3.2.1. əlavə dəyər vergisinin inzibətçiliyinin, o cümlədən vergiyə cəlb olunan əməliyyatın vaxtının təqdim edilməsi mala (işə, xidmətə) görə pul vəsaitinin vergi ödəyicisinin sərəncamına daxil olduğu vaxtla müəyyən edilməsi;

3.2.2. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi;

3.2.3. əmtəəsiz əməliyyatlar apararaq və ya-lan əqdrlər bağlayaraq vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətinin qarşısının alınması, habelə bu cür əməliyyatların vergiyə cəlb edilməsi ilə bağlı kompleks tədbirlər;

3.3. on gün müddətində:

3.3.1. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə və 2.6-cı maddəsinin birinci cümləsinə uyğun olaraq, məlumatın formalarını müəyyən etsin;

3.3.2. həmin Qanunun 2.9-cu maddəsinin üçüncü cümləsinə uyğun olaraq aktın formasını müəyyən etsin;

3.4. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun irəli gələn digər məsələləri həll etsin.

4. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Fərmanla verilmis tapşırığa uyğun olaraq, aksiz markalarının hazırlanmasını, satışını və uçotunun aparılması Azərbaycan Respublikası Vergilər Nazirliyinin təşkil etməsinə dair tənzimləmə qüvvəyə minənədək həmin vəzifələrin həyata keçirilməsi bu Fərman qüvvəyə mindiyi gündəkd mövcud olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilsin.

5. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, №11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 1521, № 9, maddələr 1830, 1843) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.8-ci maddəsində (hər iki halda), 13.2.52-ci, 13.2.53-cü, 13.2.58-ci, 13.2.59-cu, 13.2.72-ci (hər iki halda), 13.2.75-ci, 13.2.78-ci (hər üç halda), 13.2.79-cu, 13.2.80-ci (hər iki halda), 16.1.3-1-ci (hər iki halda), 16.1.4-cü, 16.1.8-ci (hər iki halda), 16.1.11-9-cu, 16.6-cı (hər iki halda), 16.7-ci (hər iki halda) maddələrində, 22-1.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 23.1.15-4-cü maddəsində, 24.0.6-cı maddəsinin ikinci cümləsində, 24.0.7-1-ci, 26.2-1-ci (hər üç halda), 27.2-ci, 28.3-cü, 30.6.8-ci, 30.6.9-cu (hər iki halda), 33.10-cu maddələrində, 34.3-1-ci maddəsinin ikinci abzasının birinci cümləsində, 50.1.9-cu, 50.2.1-ci, 50-2.2-ci, 58.8-ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 67-1.3-cü, 67-2.4-cü, 98.2.7-ci, 101.1-4-cü, 102.1.4-cü, 102.1.17-ci, 102.1.21-ci, 102.1.28-ci, 102.1.29-cu (hər iki halda), 102.1.33-cü, 106.1.5-ci, 106.1.9-cu, 106.1.10-cu, 106.1.12-ci, 106.1.13-cü, 106.1.18-ci, 106.1.24-cü, 122.3-cü, 128.3-cü, 130.1-1-ci, 150.1.13.3-cü, 150.3.4-cü, 164.1.15-ci (birinci halda), 164.1.16-ci

(birinci halda), 164.1.20-ci, 164.1.28-ci (birinci və ikinci hallarda), 164.1.35-ci, 164.1.36-cı, 164.1.40-cı, 164.1.42-ci, 165.1.7-ci (hər iki halda), 165.3-cü, 165.4-cü (ikinci halda) maddələrində, 165.5-ci maddəsinin birinci cümləsində, 194.1-ci maddəsinin birinci cümləsində, 194.1-1-ci, 199.7-ci, 199.8-ci, 199.16-cı (hər iki halda), 207.3-cü, 207.4-cü və 207.7-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;;

5.2. 1.1-1-ci, 1.1-2-ci və 1.1-3-cü bəndlərdə “22-1-ci” sözləri “22-1.1-ci” sözləri ilə əvəz edilsin;

5.3. 1.1-3-cü bənddə “Əsasnamənin” sözü

“Məcəllənin” sözü ilə əvəz edilsin;

5.4. aşağıdakı məzmununda 1.1-4 – 1.1-8-ci bəndlər əlavə edilsin:

“1.1-4. həmin Məcəllənin 22-1.2-ci maddəsinin ikinci cümləsində “orqan” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinə və vergi orqanları işçilərinə münasibətdə) nəzərdə tutulur;

1.1-5. həmin Məcəllənin 22-1.2-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.1-6. həmin Məcəllənin 22-1.2-ci maddəsinin birinci cümləsində “orqanların (qurumların) maddi-texniki bazası” dedikdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maddi-texniki bazaları nəzərdə tutulur;

1.1-7. həmin Məcəllənin 22-1.2-ci maddəsinin birinci cümləsində “orqanların (qurumların) işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və vergi orqanlarının işçiləri nəzərdə tutulur;

1.1-8. həmin Məcəllənin 58.8-ci, 67-2.4-cü, 102.1.29-cu (birinci halda), 150.1.13.3-cü maddələrində, 165.5-ci maddəsinin birinci cümləsində, 199.16-cı (ikinci halda) və 207.7-ci (ikinci halda) maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;;

5.5. 1.2-ci bənddən “, 194.1-ci (birinci cümlədə)” sözləri çıxarılsın;

5.6. aşağıdakı məzmununda 1.2-1-ci bənd əlavə edilsin:

“1.2-1. həmin Məcəllənin 13.2.75-ci, 13.2.80-ci (birinci halda), 16.1.8-ci (birinci halda), 16.1.11-9-cu, 26.2-1-ci (ikinci halda), 50-2.1-ci, 98.2.7-ci, 101.1-4-cü, 106.1.18-ci maddələrində və 194.1-ci maddəsinin birinci cümləsində “orqan” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;;

5.7. 1.4-cü bənddən “16.1.4-cü,” və “38.5-ci,” sözləri çıxarılsın və həmin bəndə “192.1-ci” sözlərindən sonra “maddələrində, 194.1-ci maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin;

5.8. aşağıdakı məzmununda 1.4-1-ci bənd əlavə edilsin:

“1.4-1. həmin Məcəllənin 13.2.72-ci (hər iki halda), 13.2.78-ci (birinci və ikinci hallarda), 16.1.3-1-ci (hər iki halda), 16.1.4-cü, 16.1.8-ci (ikinci halda), 16.6-cı (hər iki halda), 16.7-ci (hər iki halda), 24.0.6-cı, 26.2-1-ci (üçüncü halda) maddələrində, 34.3-1-ci maddəsinin ikinci abzasının birinci cümləsində, 50-2.2-ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda) və 150.3.4-cü maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;;

5.9. 1.5-ci bənddən “, 194.1-ci (ikinci cümlədə)” sözləri çıxarılsın;

5.10. aşağıdakı məzmununda 1.5-1-ci bənd əlavə edilsin:

“1.5-1. həmin Məcəllənin 30.6.8-ci maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;;

5.11. aşağıdakı məzmununda 1.12-1-ci və 1.12-2-ci bəndlər əlavə edilsin:

“1.12-1. həmin Məcəllənin 33.10-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.12-2. həmin Məcəllənin 102.1.33-cü, 106.1.24-cü və 164.1.42-ci maddələrində “qurum” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin bu məqsədlə yaratdığı hüquqi şəxs nəzərdə tutulur;;

5.12. 1.32-ci bənd aşağıdakı redaksiyada verilsin: “1.32. həmin Məcəllənin 13.2.78-ci (üçüncü halda), 13.2.79-cu, 13.2.80-ci (ikinci halda) və 164.1.40-cı maddələrində “qurum” dedikdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi nəzərdə tutulur;;

5.13. aşağıdakı məzmununda 1.33 – 1.35-ci bəndlər əlavə edilsin:

“1.33. həmin Məcəllənin 30.6.9-cu (hər iki halda), 102.1.29-cu (ikinci halda) və 106.1.5-ci maddələrində “qurum” dedikdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu nəzərdə tutulur;

1.34. həmin Məcəllənin 102.1.28-ci maddəsində “qurum” dedikdə Mənəvi Dəyərlərin Təbliği Fondu nəzərdə tutulur;

1.35. həmin Məcəllənin 199.16-cı (birinci halda) və 207.7-ci (birinci halda) “qurum” dedikdə “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı nəzərdə tutulur.”.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

7. Bu Fərman 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2018-ci il

Əfsanəvi qəhrəman
Mehdi Hüseynzadənin tarixi xidmətlərinin
üzə çıxarılmasında ulu öndər
Heydər Əliyevin müstəsna rolu olub



□ ***Dekabrın 20-də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) “Ümummilli lider Heydər Əliyevin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin faşizmə qarşı mübarizədə tarixi xidmətlərinin üzə çıxarılmasındakı müstəsna rolu” mövzusunda tədbir keçirilib.***

AZƏRTAC xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin, DTX-nin əməkdaşlarının, təhlükəsizlik orqanları veteranlarının və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantlarının iştirak etdikləri tədbir İkinci Dünya müharibəsində həlak olmuş həmvətənlərimizin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə qeyd olunub ki, şərəfli ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr edən ulu öndər Heydər Əliyev istər bu orqanlarda xidmət etdiyi, istərsə də Azərbaycan Respublikasının rəhbəri olduğu dövrdə xalqımız üçün tələyüklü əhəmiyyət daşıyan işlərə imza atıb. Bu ölüpgəlməz fəaliyyətin nümunələrindən biri də cəsur kəşfiyyatçı, antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan, milyonlarla azərbaycanlının, eləcə də Mərkəzi və Cənub-Şərqi Avropa xalqlarının qəlbində silinməz izlər buraxmış Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin faşizmə qarşı mübarizədə tarixi xidmətlərinin üzə çıxarılmasıdır. Bütün maneələrə baxmayaraq, Mehdi Hüseynzadəyə layiq olduğu Sovet İttifaqı Qəhrəmanı fəxri adının ölümdən 13 il sonra verilməsində, ümumiyyətlə, Mixaylonun adının əbədləşdirilməsində, onun göstərdiyi şücaət və rəşadətın təbliğində məhz ümummilli liderin müstəsna xidmətləri olub.

Dövlət Təhlükəsizliyi Xidmətinin arxiv fondlarında qorunub saxlanılan nadir sənədlərin tədqiqi göstərir ki, vaxtilə Azərbaycan SSR DTK-da yaradılmış və kapitan Heydər Əliyevin rəhbərlik etdiyi xüsusi əməliyyat-təhqiqat qrupunun böyük əziyyət və peşəkariqla topladığı materiallar, sorğular, rəylər və şəhid ifadələri əsasında 1957-ci ilin yanvarında Mehdi Hüseynzadənin döyüş və qəhrəmanlıq fəaliyyətinə dair müfəssəl və təsiri arayıb hazırlanıb. Azərbaycan SSR DTK-nı da həmin sənəd baxılması və Moskvaya təqdim olunması üçün Azərbaycan KP MK-ya göndərib.

Bundan sonra Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsinin ictimailəşdirilməsində əvəzsiz xidmətləri olan Heydər Əliyevin uzun illər ağır zəhməti hesabına toplanılan materiallar əsasında tanınmış yazıçılar İmran Qasimov və Həsən Seyidbəyli “Uzaq sahillərdə” povestini yazıblar. Həmin əsər əsasında bu gün də maraqla izlənən məşhur “Uzaq sahillərdə” bədii filmi çəkilib. Nəhayət, 1957-ci ilin aprelində SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Ulu öndər Heydər Əliyev Azərbaycana

Xaricdən ölkəmizə böhtan və iftira
yağdıranlarla barışmaz

Əlli min ailə yardım alacaq

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Aztəminatlı ailələrə birdefəlik yardım verilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli sərəncamı aztəminatlı ailələrin maddi təminatlarının gücləndirilməsinə göstərilən xüsusi qayğının növbəti təzahürüdür. Sərəncamda 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdefəlik yardım ödənilməsi tapşırılıb. Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.**



Qeyd edək ki, sərəncam ümumiyyətlə hazırda ünvanlı dövlət sosial yardımı ilə təmin olunan 50 minədək ailəni (200 mindən çox ailə üzvü) əhatə edəcək və onların bayram ərəfəsində maddi təminatlarına bir dəstək olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən birdefəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsi təmin ediləcək. Son 15 ildə dövlət başçısının sosialiyönümlü siyasətinə uyğun olaraq, həyata keçirilmiş ardıcıl tədbirlər, mühüm sosial-iqtisadi nəticələrə yönələn proqramlar ölkədə rifahının mütemadi yaxşılaşmasına imkan verib. Bu da öz növbəsində, əhalinin aztəminatlı təbəqəsinin ümumi əhali nisbətində xüsusi çəkisinin əhəmiyyətli şəkildə azalmasına, yoxsulluğun 49 faizdən 5 faizə düşməsinə səbəb olub. Bu dövrdə əhalinin sayının 1,5 milyon nəfər artmasına, əmək bazarına daxil olan işçi qüvvəsinin ildən-ilə çoxalmasına baxmayaraq, dövlət

məşğulluq siyasətinin güclənməsi, yeni iş yerlərinin açılmasının davamlı xarakter alması, aktiv məşğulluq tədbirlərinin geniş miqyas alması nəticəsində işsizliyin kəskin şəkildə azalaraq 5 faizə düşməsinə, əmək bazarında sabitliyə nail olunub. Bu gün Azərbaycan Avropa və MDB məkanında işsizlik göstəricisinin ən aşağı olduğu ölkələr sırasındadır. Aztəminatlı ailələrin yoxsulluqdan müdafiəsində mühüm rol oynayan ünvanlı dövlət sosial yardımı proqramı da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2005-ci ildə təsdiq etdiyi və 2006-cı ildən qüvvəyə minən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən həmin vaxtdan həyata keçirilir.

Sosial təminat sisteminin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas xəttini təşkil edir və bu istiqamətdə mühüm addımlar atılır. Bu sahədə əsas vəzifələrdən biri şəffaflığın, ünvanlı-

lığın tam təmin edilməsidir. ƏƏSMN-də ünvanlı dövlət sosial yardımı üzrə yaradılmış işçi qrupu tərəfindən mövcud vəziyyət araşdırılaraq, qısa müddətli dövr üzrə bir sıra vacib tədbirlər görüldü. Çünki, ailələrin sosial yardım almaq hüququna baxılması üçün mürciət edərkən bəzi neqativ halların ünvanlı dövlət sosial yardım mexanizminə mənfi təsir etdiyi barədə fikirlər səslənirdi. Habelə sosial yardım almaq hüququna baxılması üçün mürciət etmiş ailələrin maddi-məişət şəraitinin şöbələrin əməkdaşları tərəfindən yoxlanılmasında ünvanlılıq, ədalətlik prinsiplərinin və şəffaflığın pozulması, subyektiv yanaşmaların özünü göstərməsi sosial yardım sistemi ilə bağlı vətəndaşlar arasında haqlı narazılığa səbəb olmuşdu.

Aztəminatlı ailələrin müəyyən edilməsi prosesinin daha şəffaf, keyfiyyətli şəkildə həyata keçirilməsi üçün ilk addım kimi maddi-məişət şəraitinin müayinəsi DSMF-nin yerli şöbələrinin rəhbər şəxslərinə, şəxsi məsuliyyət prinsipi üzrə və müayinə nəticələrinin e-imza ilə təsdiq edilməsi şərti ilə həyata keçirilməsi tapşırılıb.

İşçi qrupu tərəfindən sosial yardım alan ailələrin kateqoriyalarının və ailələrə yardımın təyin edilməsindən imtina olunmasının səbəbləri də araşdırıldı. Araşdırma ilə sosial yardım alan 50 min ailədən 30 minədək ailənin daha həssas kateqoriyalara aid olduğu müəyyən edildi. Digər 20 min ailədə isə əmək qabiliyyətli insanların olduğu müəyyən edilərək, onların özünüməşğulluq proqramına cəlb olunması istiqamətində işlər aparılır.

Cari ildə sosial yardımın alınması üçün elektron sistemə təxminən 90 minə yaxın mürciət daxil olub ki,

ilkın mərhələdə elektron qaydada araşdırmalar aparılmaqla, sistem tərəfindən onlardan 57 min ailəyə sosial yardım təyin edilməsindən imtina qərarı verilib. Qalan ailələrin maddi-məişət şəraitinin müayinəsinin aparılması qərara alınıb və bu müayinələrin nəticələri əsasında 11678 ailəyə sosial yardım təyinatından imtina edilib.

Sosial yardımın təyinatı zamanı informasiya ehtiyatlarından və sistemlərdən əldə olunan məlumatların dəqiqliyinin və doğruluğunun təmin edilməsi məqsədilə müvafiq dövlət qurumlarına məktublar hazırlanıb, ailənin maddi-məişət şəraitini həyata keçirən əməkdaşların fəaliyyətinə nəzarət olunur.

Bununla bərabər, dövlət başçısının tapşırığına uyğun olaraq, iki ildir ki, ölkədə aztəminatlı ailələrin sosial müdafiəsində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunmasına da start verilib. Belə ki, aztəminatlı ailələrin sosial yardım proqramından asılılığının aradan qaldırılması, mal və materiallarla təmin edilməklə kiçik ailə təsərrüfatlarını yaratmaları, gəlir imkanlarını artırmaları üçün də mühüm işlər görülür. Eyni zamanda, onların kiçik ailə biznesinə başlamaları, yoxsulluqdan kiçik sahibkarlığa keçmələri üçün də müvafiq işlər aparılır. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ildə ötən ilə müqayisədə 6,4 dəfə çox olmaqla, 7,7 min ailə cəlb olunub ki, onlardan 1000-ə qədərini məhz ünvanlı dövlət sosial yardımı alan ailələr təşkil edir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

□ **Azərbaycanın hərbi tarixində ordu quruculuğunun xüsusi yeri var. Müasir Azərbaycan Ordusunu yaratmaq ümummilli liderin xalqımız və dövlətimiz qarşısında ən böyük xidmətlərindən biridir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu yeni mərhələyə qədəm qoyub. Son illər ordu quruculuğu istiqamətində atılan böyük addımlar da bundan xəbər verir.**



yüksək etimadı doğruldu



Ali Baş Komandanımızın rəhbərliyi ilə ordu quruculuğu prosesinin geniş vüsət almasından, Azərbaycan Silahlı Qüvvələrinin regionun ən güclü ordularından biri olmasından, eləcə də hərbi qulluqçularımızın mənəvi, fiziki, iradi keyfiyyətlərinin ən yüksək səviyyəyə çatmasından qürur hissi keçiririk. Mütemadi olaraq cəbhə bölgələrinə səfərlərimiz zamanı ordumuzun yenilməzliyinin, hərbi qulluqçuların yüksək vətənpərvərlik hisslərinin, torpaqlarımızın azadlığı uğrunda Ali Baş Komandanın əmrini yerinə yetirməyə qadir olduqlarının canlı şahidiyik.

Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu

yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və digər zəruri vasitələrlə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olub.

Hazırda hərbi hissələrimizdə yaradılan ciddi nizam –intizam, müasir sosial şərait cəmiyyətimizdə böyük rəğbətə qarşılanır və “xalq-ordu” birliyini daha da möhkəmləndirir. Orduda qazanılan uğurların özəyində dövlətin və xalqın hərtərəfli qayğısı dayanır.

Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət problemlərinin həll edilməsinə təkan vermişdir. Silahlı Qüvvələrdə 1992-ci ildən etibarən 20 il və daha çox qüsuruz xidmət etmiş hərbi qulluqçulara mənzillə təmin edilir, onların sosial müdafiəsinin daha da

gücləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. Dövlət başçısının 2011-ci ildə imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” fərmanı xüsusilə qeyd edilməlidir. Həmin fərmandan irəli gələn vəzifələrin həlli bugünlərdə Sabuncu rayonunda hərbiçilərə yeni mənzillər verilməsində də özünü büruzə verdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin də iştirak etdiyi həmin mərasimdə hərbi qulluqçulara 394 mənzilin ayrılması barədə məlumat verildi.

Azərbaycan xalqı öz Prezidentinə inanır və işğal altındakı torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə azad ediləcəyi, ərazi bütövlüyümüzün təmin olunaçağı, bayrağımızın Şuşada, Xankəndidə, Laçında və işğal altındakı digər əzəli torpaqlarımızda dalğalanacağı günün uzaqda olmadığına qəti əmindir.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Milli Məclisin deputatı

□ **“Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün də son illərdə minlərlə ev və mənzil tikilib, təhvil verilmişdir. Təkcə bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələni il ən azı 800 mənzil veriləcəkdir”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabuncu rayonunda hərbiçilərə yeni mənzillər verilməsi mərasimində çıxış edərkən demişdir.**



Yeni evin sevincini yaşayırıq

Qarabağ müharibəsindən əziyyət çəkən soydaşlarımızın problemləri ilə bağlı öz həllini tapır. Hər il onların məişət şəraitləri yaxşılaşdırılır, yeni mənzillərlə təmin olunurlar. Bu il 5800 köçkün ailəsinə yeni evlər, mənzillər verilib ki, bunu son illərdə rekord göstərici hesab etmək olar. Şəhidlərin vərsələrinə dövlət tərəfindən 11 min manat vəsait verilir. Təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən bu vəsaiti alacaq. Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə qayğıdır.

Bir neçə gün öncə Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksində yeni yaşayış binalarından alınmış 145 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edildi. Mən mənzil alanlardan biri kimi o sevinci yaşayıram. Mənzillərin sənədlərinin təqdim olunması mərasimində bildirildi ki,



Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında sosial cəhətdən həssas qruplara diqqət və qayğının artırılması, habelə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiyaya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, əlillərin mənzillə təminatı işləri ildən-ilə gücləndirilir. Dövlət başçısının sərəncamı ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 2018-ci ildə əlavə olaraq 300 mənzilin alınması üçün 20

gücləndirilməsi məqsədilə aparılan işlərin, eyni zamanda, şəhid hərbi qulluqçuların vərsələrinə birdefəlik ödəmənin verilməsi cəmiyyət tərəfindən rəğbətə qarşılanıb. Biz heyət şəraitimizin yaxşılaşdırılması üçün görülən işlərdən çox razıyıq və buna görə dövlət başçısına minnətdarlığımızı bildiririk.

İslam QƏHRƏMANOV,
II qrup Qarabağ müharibəsi əlili

Dövlət siyasətinin mərkəzində ölkə vətəndaşının rifahı dayanır

Millət vəkili bildirib ki, Azərbaycan Prezidentinin sərəncamı hər şeydən əvvəl dövlət başçısının vətəndaşların rifahını və layiqli həyatının təmin olunmasını daim diqqət mərkəzində saxlamasının bariz göstəricisi kimi qiymətləndirilməlidir: “Aztəminatlı və sosial qayğıya ehtiyacı olan insanlar ən müxtəlif formalarda hər zaman dövlətin diqqətini hiss edirlər. Bu sosial kateqoriyaya aid olan vətəndaşlarımız mənzil-məişət problemlərinin həllindən tutmuş müalicələrinə qədər, müvafiq daimi müavinətlərdən tutmuş birdefəlik yardımlara qədər həmişə dövlət tərəfindən dəstək alırlar.

Son sərəncama əsasən ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlıların

□ **Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdefəlik yardım verilməsi haqqında sərəncamı bir daha göstərir ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində ölkə vətəndaşının rifahı dayanır. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.**

Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdefəlik yardım ödənilməsi nəzərdə tutulur. Yardımın ümumi miqdarı 5 milyon manat təşkil edir ki, bu da az məbləğ deyil. Əlbəttə, dövlətin aztəminatlı ailələrə qayğısı təkcə bununla bitmir. Müxtəlif proqramlar

və layihələr çərçivəsində onların məşğulluğunun təmin edilməsi, güzəştli kreditlərin ayrılması ilə xırda sahibkarlara çevrilmələri, əmək bazarında fəal əmək resursu kimi qiymətləndirilmələri üçün böyük işlər həyata keçirilir. Bu proqramlar çərçivəsində təkcə 2018-ci ildə 7 min

Hərbi qulluqçular hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar

□ **Bu il dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbiçilərinə növbəti dəfə sevincidir. Sabuncu rayonunda inşa edilmiş binalarda onlara yeni mənzillər verildi. Bu mərasimdə dövlət başçısı şəxsən iştirak etdi. Budəfəki binalarda 394 mənzil hərbi qulluqçular üçün ayrıldı. Onlardan 3-ü birotəqəli, 192-si ikiotaqqlı, 185-i üçotaqqlı, 14-ü isə dördotaqqlıdır. Daimi su, qaz, elektrik enerjisi ilə təmin olunmuş mənzillərə telefon və internet xətti də çəkilib. İstilik və isti su təchizatını təmin etmək məqsədilə mənzillər kombi sistemi ilə təchiz olunub.**

Təbii ki, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev hərbiçilərin sosial problemlərinin həllinə daim diqqət yetirir. Hərbi qulluqçuların sosial təminatı məsələləri ilə həll edilir ki, onlar ev, ailə və digər məişət problemləri haqqında deyil, xidmət və Vətəni müdafiə etmək haqqında düşünsünlər. Mənzillərin verilməsi mərasimində çıxış edən dövlət başçısı məhz bu barədə danışaraq bildirdi ki, hərbiçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün bir neçə il əvvəl fərman imza-



lamışdır. Fərmana əsasən, qüsursuz xidmət göstərən hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən mənzillər verilir. Bu günə qədər 1279 hərbiç

ailəsi belə mənzillərlə təmin olunub: “Mənzillərin hamısı çox gözəldir. Mən bu binaların açılışlarında şəxsən iştirak etmişəm və bu gün də tanış olduğum mənzillər çox rahat, geniş və təmirlil mənzillərdir. Azərbaycanda dövlət siyasətinin mərkəzində ölkə vətəndaşının rifahının dayandığını göstərir”.

Şübhəsiz ki, Azərbaycan cəmiyyətinin çox nüfuzlu hissəsi olan hərbiçilər yaxşı və rahat yaşamaq



mağa layiqdirlər. Onlar Vətənimizin müdafiəsi işində əvəzsiz xidmət göstərir, böyük əziyyətlərə qatlaşırlar. Bu yolda canlarından keçməyi də bacarırlar. Təsəffü deyil ki, ölkəmiz Ermənistanın təcavüzü nəticəsində minlərlə şəhid verib. Azərbaycan dövləti isə həmişə belə qəhrəman oğullarımızın fədakarlığını yüksək qiymətləndirir. Onların sosial məsələlərinin davamlı həlli bir daha sübut edir ki, Vətənin müdafiəsində mətanətlə dayanan hərbi qulluqçular hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar.

Əbülfət QASIMOV,
ehtiyatda olan mayor

*Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 19 dekabr tarixli fərmanı ilə təsdiq edilmişdir*

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası-nın Kənd Təsərrüfatı Nazirliyini yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadənin mexanizmini və şərtlərini müəyyən edir.

1.2. Agentliyin vəsaiti bu Qaydanın 2-ci hissəsində müəyyən edilən aqrar bölmənin inkişafı layihələrinin və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlerin maliyyələşdirilməsinə yönəldilir. Kənd təsərrüfatı istehsal vasitələrinə kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, damazlıq hey- vanlar daxil edilir.

1.3. Kreditlərin və güzəştlərin aqrar sektora fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailo kəndli təsərrüfatlarına (bundan sonra – sahibkarlıq subyektləri) çatdırılması müvəkkil banklar, bank olmayan kredit və lizing təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz əhdindən və öz riskləri hesabına həyata keçirilir.

1.4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Agentliyin vəsaitindən istifadə üzrə Müsəbiqə Komissiyası (bun- dan sonra – Müsəbiqə Komissiyası) yaradır. Müsəbiqə Komissiyası regional struktur və regional əhatə dairəsi nəzərə alınmaqla müvəkkil kredit təşkilatlarının seçilməsini həyata keçirir. Müsəbiqə Komissiyasının tərkibinə aidiyyəti dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatlarının nümayəndəsi də daxil edilə bilər.

1.5. Müsəbiqə Komissiyası haqqında Əsasnaməni və kredit təşkilatlarının seçilmə meyarlarını Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi təsdiq edir.

1.6. Müvəkkil kredit təşkilatlarının Agent- liyin hesabına qaytardığı kredit vəsaiti, habelə digər daxilolmalar (bu Qaydanın 5.8-ci və 5.9- cu bəndlərində nəzərdə tutulan vasaitlər istisna olmaqla) yenidən bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlərə yönəldilir.

1.7. Vəsaitin müvəkkil kredit təşkilatları arasında səmərəli bölgüsünü təmin etmək məqsədilə hər il fevral ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Ba- zarlarına Nazarət Palatası müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə Agentliyə müvafiq məlumat təqdim edir.

2. Agentliyin vəsaitindən istifadə istiqamətləri

2.1. Agentliyin vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə edilir:

2.1.1. kənd təsərrüfatı məhsullarının isteh- salı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi;

2.1.2. regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi;

2.1.3. kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli satışının

və lizinginin maliyyələşdirilməsi;

2.1.4. heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsi;

2.1.5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsi.

3. Müvəkkil kredit təşkilatları vasitəsilə kreditlərin verilməsi

3.1. Vəsaitdən istifadə şərtləri müvəkkil kredit təşkilatları ilə Agentlik arasında bağ- lanan müqaviləyə əsasən tənzimlənir. Hər bir müvəkkil kredit təşkilatı üçün müəyyən edilən kredit xəttinin maksimum həcmi (limit) 5 000 000 (beş milyon) manatdır. Kredit xəttinin konkret həcmi (limit üzrə vəsait) müvəkkil kredit təşkilatının sifarişində Müsəbiqə Komissiyası müəyyən edir. Limit üzrə vəsait istifadə edildikdən sonra müvəkkil kredit təşkilatlarının müdircəti əsasında Müsəbiqə Komissiyası onlara sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə limit üzrə əlavə vəsait müəyyən edə bilər.

3.2. Müvəkkil bankların Agentlikdən cəlb etdikləri vəsaitin ümumi məbləğinin qalığı on- ların məmru kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapitalının 100 faizindənk ola bilər.

3.3. Müvəkkil kredit təşkilatlarının müdircəti əsasında ilin əvvəlində limit üzrə müəyyən edilmiş vəsaitdən maliyyə ilinin başa çatmasına 3 (üç) ay qalanadək, müvəkkil kredit təşkilatlarının müdircəti əsasında sonradan açılmış limitlərdən isə ilin sonuna 1 (bir) ay qalanadək tam istifadə edildikdə, vəsaitin istifadə olunmayan hissəsinə limit üzrə vəsait müəyyən edilən tarixdən etibarən, müvafiq olaraq, oktyabr ayının 1-dək və ya dekabr ayının 1-dək hər təqvim günü üçün 0,02 faiz cərimə hesablanır və istifadə edilməmiş vəsait Müsəbiqə Komissiyasının qərarı ilə digər müvəkkil kredit təşkilatlarına ayrılır.

3.4. Müvəkkil kredit təşkilatları istifadə etdikləri əsas borcu və hesablanmış faizləri Agentliklə bağladığıları müqavilə ilə müəyyən olunmuş müddətlərdə ödəyirlər.

3.5. Müvəkkil kredit təşkilatlarının Agentlik qarşısında öhdəlikləri onların sahibkarlıq subyektləri ilə münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektlərinin kreditləri qaytarmasından asılı olmayaraq, müvəkkil kredit təşkilatları Agentlik qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Agentlik qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülmüş vəsaitin 0,1 faizi həcmində, lakin kredi- nin 10 faizindən çox olmamaqla cərimə ödəyirlər. Müvəkkil kredit təşkilatları 1 (bir) ay müddətində öhdəliklərini icra etmədikdə, Agentlik öz vəsaitinin qaytarılması üçün müvafiq tədbirlər görür.

3.6. Müvəkkil kredit təşkilatının lisenzi- yası ləğv edildikdə, kredit təşkilatı məcburi ləğv edildikdə və ya müflis olduqda, Agentliyin müdircəti əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Agentliyin vəsaiti hesabına maliyyələşdirilən kredit portfelini ləğv etməyə məruz qalmış kredit təşkilatından digər müvəkkil kredit təşkilatına keçirir. Bu zaman həmin kredit portfelinin təminatı kimi kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlar yeni müvəkkil kredit təşkilatına ötürülür.

4. Kreditlərin və güzəştlərin sahibkarlıq subyektlərinə ayrılması və onlardan istifadə edilməsi

4.1. Sahibkarlıq subyektləri kreditlərin ayrılması və güzəştlərin verilməsi üçün müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyatı alır və sahibkarlıq subyektni müraciəti qeydiyyatı almasın- ı təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatlarında bu müraciətə baxılır, həmin müraciət Azərbaycan Respubli- kasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilir, müraciətiin təsdiqi alındığı tarixdən 15 iş günündən gec olmayaraq kreditin və ya güzəştin verili biləcəyi barədə qərar qəbul olu- nur, yaxud sahibkarlara əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir).

4.2. Müvəkkil kredit təşkilatı müsbat qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Agentliyə təqdim edir. Agentlik 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir.

4.3. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərarın barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.

4.4. Müraciətin təmin olunmasına dair qərar qəbul edildikdən sonra müvəkkil kredit təşkilatı vəsaitin ayrılması barədə Agentliyə sifariş göndərir. Agentlik sifariş aldığından sonra 3 (üç) bank günü müddətində vəsaitin müvəkkil kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Müvəkkil kre- dit təşkilatı aldığı vəsaiti 1 (bir) bank günü müddətində sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Agentliyə məlumat verir. Vəsait müvəkkil hesabı daxil olandan 1 (bir) bank günü sonra müvəkkil kredit təşkilatı sahibkarlıq subyektinə vəsaitdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim edir. Həmin tarixdən etibarən sahibkarlıq subyekti layihə qarşısında kredit vəsaitindən istifadə edir. Sahibkarlıq subyektinə verilmis kredit vəsaiti yalnız tam həcmdə geri qaytarıldıqdan sonra ona Agentliyin vəsaiti hesabına yenidən kredit ayrıla bilər.

4.5. Sahibkarlıq subyektlərinin öz öhdəliklərini icra edib-etməməsindən asılı ol- mayaraq, müvəkkil kredit təşkilatları Agentlik qarşısında məsuliyyəti daşıyırlar.

5. Kreditlərin həddi, müddəti və faizləri

5.1. Sahibkarlıq subyektlərinə Agentliyin vəsaiti hesabına aşağıdakı hədlərdə güzəştli kreditlər verilə bilər:

5.1.1. 5 000 manatadək - mikrokreditlər;

5.1.2. 5 001 manatdan 30 000 manatadək - kiçikhəcmli kreditlər;

5.1.3. 30 001 manatdan 100 000 manatadək - orta həcmli kreditlər;

5.1.4. 100 001 manatdan 200 000 manatadək - irihəcmli kreditlər;

5.1.5. 1 000 000 manatadək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər.

5.2. Güzəştli kreditlərin müddətləri aşağı- dakı kimi müəyyən edilir:

5.2.1. mikrokreditlər üçün - 2 iladək;

5.2.2. kiçik və orta həcmli kreditlər üçün - 3 iladək;

5.2.3. irihəcmli kreditlər üçün - 5 iladək.

5.3. Kreditlər üzrə güzəşt müddəti aşağıda- kı kimi müəyyən edilir:

5.3.1. mikrokreditlər üçün - 12 ayadək;

5.3.2. kiçik və orta həcmli kreditlər üçün - 18 ayadək;

5.3.3. irihəcmli kreditlər üçün - 24 ayadək.

5.4. Kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir. Alın- mada güzəşt təbiiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə güzəşt müddəti şamil edilmir.

5.5. Güzəşt müddətində sahibkarlıq sub- yekti yalnız faiz borcunu ödəyir, əsas borc üzrə hər hansı ödəniş həyata keçirmir.

5.6. Sahibkarlıq subyektləri alınmış kreditlər üzrə faiz borclarını və əsas borcu güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq, kredit müqaviləsinə uyğun olaraq, hər ayın ilk iş günü bərabər hissələrlə ödəyirlər.

5.7. Agentlik bu Qaydada nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına illik 2 faiz təbiiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə təbiiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (bu bənddə nəzərdə tutulmuş 2 faiz daxil olmaqla) 7 faizdən artıq olmamalıdır.

5.8. Müvəkkil kredit təşkilatları vasitəsilə verilmis kredit vəsaitindən istifadəyə görə Agentliyin hesabına ödənilmiş faiz məbləğünün 1/2 hissəsi problemlı kreditlərin təminatı məqsədilə Agentliyin açdığı xüsusi hesabda saxlanılır. Bu vəsait vaxtı keçmiş kreditlər üzrə ödənilşir edilməsi məqsədilə tədbirlər görülməsina, habelə Azərbaycan Respublikası- nın Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırıl- maqla ümidsiz aktivlərin balansdan silinməsinə yönəldilir.

5.9. Müvəkkil kredit təşkilatları vasitəsilə

verilmiş kredit vəsaitindən istifadəyə görə Agentliyin hesabına ödənilmiş faizlərin bu Qaydanın 5.8-ci bəndində nəzərdə tutulan hissəsi çıxılmaqla, xüsusi hesabda saxlanılan qalıq məbləğ aşağıdakı qaydada bölüşdürülür:

5.9.1. qalıq məbləğin 1/4 hissəsi Agentlik əməkdaşlarının sosial müdafiəsini gücləndirmək, aylıq vəziyyə məaşlarına əlavələr vermək, Agentliyin maddi-texniki bazası- nı möhkəmləndirmək və kənd təsərrüfatı layihələrinin və kreditlərinin idarə edilməsi sahəsində elmi-texniki potensialını artırmaq məqsədi ilə ayrılır;

5.9.2. qalıq məbləğin 3/4 hissəsi isə kredit təşkilatları ilə əməkdaşlığın təşkilinə, məlumatlandırma, reklam-təbliğat və mar- keting işlərinin aparılmasına, Agentliyin səmərəli fəaliyyəti üçün göstərilən konsaltinq xidmətlərinin və digər xidmətlərin haqqının ödənilməsinə sərf edilir.

6. Kənd təsərrüfatı istehsal vasitələrinin satışı və lizinginə təbiiq edilən güzəştlərin maliyyələşdirilməsi

6.1. Kənd təsərrüfatı texnikasının, texno- loji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının (bundan sonra – texnika) güzəştli şərtlərlə satışı və lizinginin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:

6.1.1. texnika üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20 faizi həcmində müəyyən edilir;

6.1.2. idxal edilən texnikanın gömrük dəyərini, yerli istehsal məhsulu olan texnika- nı isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərindən 40 faizi həcmində güzəşt təbiiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına

müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir;

6.1.3. texnikanın dəyərini qalan hissəsini isə müvəkkil kredit təşkilatları bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində kreditləşdirirlər. Kreditləşmə məbləğinə bu Qaydanın 5.7-ci bəndinə uyğun təbiiq edilən faiz dövlət büdcəsi hesabına ödənilir.

6.2. Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinginin maliyyələşdirilməsi aşağıda- kı qaydada həyata keçirilir:

6.2.1. müvafiq damazlıq heyvan üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş damazlıq heyvanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərini minimum 25 faizi həcmində müəyyən edilir;

6.2.2. idxal edilən damazlıq heyvanın gömrük dəyərini, ölkə daxilində yetişdiril- mış damazlıq heyvanlarını isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərindən 60 faizi həcmində güzəşt təbiiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir;

6.2.3. damazlıq heyvanın dəyərini qalan hissəsini isə müvəkkil kredit təşkilatları bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində kreditləşdirirlər.

6.3. Bu Qayda ilə müvafiq il üçün kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə alqı-satışına tələb olunan vəsait Agentliyin dövriyyə vəsaitindən (bu Qaydanın 5.7-ci bəndində nəzərdə tutulan 2% istisna olmaqla) və dövlət büdcəsindən bu məqsədlər üçün ayrılmış vəsait qorçığında limitləşdirilir və mövcud qanunvericiliyə uyğun sifarişlər əsasında maliyyələşdirilir.

6.4. Kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışının və lizinginin maliyyələşdirilməsi həmin vasitələrin təkrar satışına və lizingə verilməsinə samil olurmur.

7. Monitoring və qiymətləndirmə

7.1. Müvəkkil kredit təşkilatları mətəmədi olaraq sahibkarlıq subyektlərinin monitoringni aparır və Agentliyə rüblük hesabatlar verir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə Agentlik müvəkkil kredit təşkilatları ilə birlikdə kredit almış sahibkarlıq subyektlərində məqsədyönlü monitoringlər aparır.

7.2. Monitoring zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə, müvəkkil kredit təşkilatları həmin sahibkarlıq subyektlərindən kredit və faiz borcunu vaxtından əvvəl qaytarılmasını tələb edirlər. Belə sahibkarlıq subyektlərinə göləcəkdə Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir.

7.3. Agentliyin müəyyən etdi- yi qiymətləndirici layihələri və (və ya) maliyyələşdirilməsi həyata keçirilən kənd təsərrüfatı istehsal vasitələrinin qiymətləndirilməsini aparır.

7.4. Bu Qaydaya əsasən maliyyələşdirilməsi həyata keçirilən kənd təsərrüfatı istehsal vasitələrinin sığortalannas- ının Agentliyin müəyyən etdiyi şərtlərə uyğun olaraq sığortacılar və (və ya) sığorta vasitəçiləri həyata keçirirlər.

7.5. Layihə üzrə müəyyən edilmiş şərtləri müvəkkil kredit təşkilatlarının pozması halları aşkar edilsə, bu müvəkkil kredit təşkilatları layihədən kənarlaşdırılırlar və onlar bərcalan- ların öz öhdəliklərini yerinə yetirməsindən asılı olmayaraq, kredit vəsaitini təxirə salınmadan Agentliyə ödəyirlər.

7.6. Agentlik qarşısında yaranmış öhdəliklərinin təminatı məqsədilə müvəkkil kredit təşkilatları Agentliyin tələbi üzrə müvafiq pul vəsaitinin müvəkkil kredit təşkilatının Azərbaycan Respublikasının Mərkəzi Ban- kındakı müxbir hesabından akseptiz qaydada silinməsi haqqında Azərbaycan Respublikası- nın Mərkəzi Bankına yazılı soranəcm verir. Bu sorənəcm Agentliklə müvəkkil kredit təşkilatı arasında bağlanmış müqavilə üzrə öhdəliklərə xitam veriləndənk qüvvədə qalır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 539

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmtəə nişanı haqqında şəhadətnamə və coğrafi göstərici haqqında Şəhadətnamə formalarının müəyyən edilməsi barədə” 1999-cu il 5 mart tarixli 36 nömrəli, “Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydasının və coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydasının təsdiq edilməsi haqqında” 1999-cu il 30 avqust tarixli 143 nömrəli, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədlərinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli, “Patent müvəkkilləri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2000-ci il 15 fevral tarixli 21 nömrəli, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli, “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədlərin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 11 sentyabr tarixli 166 nömrəli, “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli, “Ədəbiyyat və incəsənət əsərlərinin sifariş əsasında yaradılmasına, onların ilk kütləvi ifa və ya nümayiş hüququnun alınmasına görə müəllif qonorarının, yubiley, dövlət tədbirləri və xüsusi təyinatlı konsert proqramları üçün yaradıcı heyət və ifaçılara ödənilən haqqın minimum miqdarının və verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2006-cı il 16 fevral tarixli 52 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:**

1. “Əmtəə nişanı haqqında şəhadətnamə və coğrafi göstərici haqqında Şəhadətnamə formalarının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 5 mart tarixli 36 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 192; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32) ilə müəyyən edilmiş şəhadətnamə forma- larında “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” sözləri ilə, “Dövlət Komitəsinin sədri” sözləri “Agentli- yin İdarə Heyətinin sədri” sözləri ilə, “Patent-Lisenzia İdarəsinin rəisi” və “Dövlət reyestri şöbəsinin rəisi” sözləri “aidiyyəti struktur bölmənin rəhbəri” sözləri ilə əvəz edilsin.

2. “Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydasının və coğrafi göstəricilərin Dövlət reyestri- nin aparılma Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 30 avqust tarixli 143 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 538; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 752) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərarda təsdiq edilmiş “Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası”üzrə: 2.1.1. 3-cü hissədə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK)” sözləri “Azərbaycan Respub- likasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

2.1.2. 5-ci hissənin altıncı abzasında “Standartlaş-dırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə əvəz edilsin;

2.1.3. 8-ci hissədə (“SMPDK”) abreviaturası “Agent-lik” sözü ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Əmtəə nişanları- nın Dövlət reyestrinin aparılma Qaydası” üzrə:

2.2.1. 3-cü hissədə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK)” sözləri “Azərbaycan Respubli- kasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

2.2.2. 5-ci hissənin altıncı abzasında “Standartlaş-dırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə əvəz edilsin;

2.2.3. 8-ci hissədə “SMPDK” abreviaturası “Agent-lik” sözü ilə əvəz edilsin;

2.2.4. Qeyddə “SMPDK-nın” abreviaturası “Agentli- yin” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabineti- nin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 600; 2004, № 3, maddə 193, № 9, maddə 742; 2006, № 5, maddə 463; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2012, № 9, maddə 924, № 11, maddə 1209; 2014, № 7, maddə 899) ilə təsdiq edil-miş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədlərin verilməsi və ekspertizası Qaydaları”nda aşağı- dakı dəyişikliklər edilsin:

3.1. “QISALDILAN İFADƏLƏR” bölməsində “SMPDK - Azərbaycan Respublikasının Standartlaşdır- ma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Agentlik - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” sözləri ilə əvəz edilsin;

3.2. 6-cı hissənin ikinci, üçüncü, beşinci və altıncı abzaslarında, 8-ci hissənin dördüncü abzasının birin- ci cümləsində, 11-ci hissənin ikinci abzasının birinci cümləsində, 13.2-ci bəndin ikinci abzasının ikinci cümləsində, 13.3-cü bəndin dördüncü abzasında, III fəslin adında, 15.1-ci, 15.2-ci, 15.3-cü, 15.6-cı (hər dörd halda) bəndlərdə, 15.7-ci bəndin ikinci cümləsində, 16-cı hissədə, 16.1-ci bəndin ikinci abzasının birinci cümləsində, 16.3-cü (hər iki halda) bənddə, 17.1-ci bəndin ikinci abzasında, 17.2-ci bəndin birinci abzası- nın ikinci cümləsində, 17.3-cü bəndin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 17.4-cü bəndin

birinci (hər iki halda) və altıncı abzaslarında, 17.6-cı bənddə, IV fəslin adında, 22.1-ci bəndin birinci və ikinci cümlələrində, 23.1-ci bənddə, 23.2-ci bəndin “e” abzasında, 23.4-cü, 24.4-cü, 25.2-ci, 30.1-ci bəndlərdə, 30.2-ci bəndin ikinci abzasının ikinci (hər iki halda) cümləsində, üçüncü və dördüncü abzaslarında, 30.3-cü bəndin birinci abzasında, 31.2-ci bənddə, 31.3-cü bəndin birinci abzasının birinci cümləsində, 33.1-ci bəndin ikinci abza- sında, 34.1-ci bənddə və 35.1-ci bəndin ikinci abzasında ismin müvafiq hallarında “SMPDK” abreviaturası ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

3.3. 36-cı hissə ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 119; 2002, № 3, maddə 148; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2010, № 3, maddə 255; 2014, № 5, maddə 578, № 12, maddə 1661; 2016, № 5, maddə 961; 2017, № 1, maddə 132) ilə təsdiq edilmiş “Patent müvəkkilləri haqqında Əsasnama”da aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.2-ci bəndin ikinci abzasının birinci cümləsində “Standartlaşdırma

Strateji məqsədləri dərin zəka və möhkəm iradə sahibi reallaşdırır

□ **Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda BDU-nın müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin "İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər" kitabının təqdimat mərasimi keçirilmişdir.**



Tanınmış filosof və politoloq alimlərin iştirakı ilə keçən tədbirdə giriş sözü ilə çıxış edən kitabın elmi redaktoru, Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədov bildirdi ki, kitabda müəllif Prezident İlham Əliyevin siyasi strategiyasını ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil Azərbaycanın inkişaf və tərəqqi strategiyasını müasir dövrün tələbləri baxımından davamı kimi araşdıraraq oxuculara təqdim etmişdir. "Milli prioritetlərə gəldikdə isə, onların ən başlıca məramı Azərbaycanın strateji siyasəti olan ölkənin ərazi bütövlüyünün və xalqın sosial rifahının ən yüksək səviyyədə təmin edilməsidir. Müəllif araşdırmalarında dövlət başçısının çox böyük uğurlu həyata keçirdiyi daxili və xarici siyasətin müxtəlif aspektlərini ciddi təhlil etmiş, bu siyasətin milli mənafeyə, xalqın mədəni-mənəvi dəyərlərinin qorunmasına və inkişafına xidmət göstərdiyini zəngin faktlar və arqumentlərlə əsaslandırmışdır".

Kitaba tanınmış elmlər doktorları və politoloqlar tərəfindən müsbət rəy verildiyini diqqətə çatdıran İlham Məmmədov onlardan birinin – Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru,

professor Hadi Rəcəblinin təqdimatda iştirak etdiyini bildirərək sözü ona verdi. Hadi Rəcəbli kitabın müəllifi, gənc alim Günel Məliklinin, sözün əsl mənasında, böyük araşdırma və zəhmət tələb edən belə ciddi siyasi bir mövzuya müraciət etməsini və onun öhdəsindən uğurla gəlməsini diqqətə çatdıraraq, qeyd etdi ki, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti, siyasi idarəçilik məharəti təkcə Azərbaycan alimlərinin tədqiqat mövzusu deyil: "Bu gün dünya "inkişafın Azərbaycan modeli" barədə aydın təsəvvürlərə malikdir və bir çox ölkələrin elm mərkəzləri bu modeli dərinlən tədqiq edir, onu başqa ölkələrə nüsxə göstərir. Möhtərəm İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başladığı ilk gündən ölkəmizin inkişaf prioritetlərini müəyyən edən bir çox qərarlarla diqqət çəkmişdir. Rəsmən dövlət idarəçiliyinə başladığı andan da bunu ucadan bəyan etmişdir: "İnsanların həyat şəraitini yaxşılaşdırmaq qarşısında duran ən böyük vəzifədir. Bunu etmək üçün bizim hər cür imkanımız və yetərincə möhkəm iradəmiz var". Zaman göstərdi ki, Prezident İlham Əliyev, həqiqətən, dərin zəka və möhkəm iradə sahibidir".



Kitabın müəllifi Günel Məlikli isə çıxışında bildirdi ki, monoqrafiya üslubunda yazılmış əsərdə Prezident İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər geniş araşdırılmış, milli prioritetlərdə tarix və müasirlik məsələsi, Azərbaycanın xarici siyasət doktrinası və xarici siyasət strategiyası milli dövlət maraqlarının formalaşdırılması baxımından nəzərdən keçirilmişdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş 3 fəsildən ibarət olan monoqrafiyada Azərbaycanın gələcəyini formalaşdırın müasir siyasi strategiyaya da diqqət yetirilmişdir. Müəllif diqqətə çatdırdı ki, monoqrafiyada elmi-nəzəri ədəbiyyatın təhlili ilə yanaşı, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin çıxışlarına, nitqlərinə, imzalıları rəsmi sənədlərə müraciət etmişdir.

Təqdimat mərasimində AMEA-nın Rəyasət Heyəti Aparatının Elm və Təhsil Baş İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminəğa Sadıqov, BDU-nun professoru İzzət Rüstəmov, fəlsəfə elmləri doktorları Sakit Hüseynov, Rəna Mirzəzadə, AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədəti və digər alimlər çıxış edərək kitabda araşdırılan məsələlərin siyasi və fəlsəfi mahiyyəti barədə fikirlərini bölüşmüş, gənc alimə tövsiyə və məsləhətlərini vermişdir.

İlqar RÜSTƏMOV,
"Xalq qəzeti"

Nazirlər Kabineti 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları ilə bağlı sərəncam qəbul edib

□ **Dekabrın 19-da Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında sərəncam qəbul edib.**

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirdilər ki, Baş nazir Novruz Məmmədovun imzaladığı sərəncamda deyilir: "Azərbaycan Respublikasının

Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan

Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərnəminin 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək, qeyri-ış günün hesab olunsun".

□ **Ankarada Azərbaycan–Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başa vurub.**

Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri, o cümlədən ölkələrimizin orduları arasında mövcud olan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib, 2019-cu ildə qarşıda



duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənəndirilib və fəaliyyət planı razılaşdırılıb.

Görüşün sonunda 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının yekunlarına dair, eləcə də "Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında"

protokollar imzalanıb.

Qeyd edək ki, iclasın Azərbaycan tərəfindən həmsədr müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın ikinci rəisi, korpus generalı Mətin Gürakdır.

Bu formatda növbəti 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının 2019-cu ilin sonunda Azərbaycanda keçirilməsi planlaşdırılır.



Parisdə Azərbaycan operasının 110 illiyi qeyd olunub

□ **Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə Parisin mərkəzində yerləşən tarixi Sen-Jermen-Lokserua kilsəsində Azərbaycan operasının yaradılmasının 110 illiyinə həsr edilmiş konsert təşkil edilib.**

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, Parisin 1-ci rayon merinin müavini Karla Arqoni, fransalı jurnalistlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Səfir Rəhman Mustafayev

fayev qonaqlara müsəlman Şərqiində ilk Azərbaycan operasının yaranması tarixi, 100 il əvvəl müsəlman Şərqiində Azərbaycan Demokratik Cumhuriyyəti tərəfindən əsas qoyulmuş ilk parlament və Azərbaycan qadınlarına səssvermə hüququnun verilməsi haqqında ətraflı danışaraq belə bir mühüm tarixi qeyd ediməsini alqışladığını bildirib.

Fransada Azərbaycan Dostları Assosiasiyasının

prezidenti Jan-Fransua Mansel bu qurumun həyata keçirdiyi layihənin Azərbaycan mədəniyyətinin təbliğində rolundan söz açıb. O, müsəlman Şərqiində ilk operanın beşiyi olan Azərbaycanın bu gün də regionda həm inkişaf baxımından, həm də progressiv ideyalar baxımından öz öncüllüyünü saxladığını vurğulayıb.

Konsertdə Səidə Zülfüqarovanın (piano), Regina Rüstəmovanın, Timur Abdikayev və İrina Kopilovanın ifasında Azərbaycanın opera



Memorandum ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstəyi nəzərdə tutur.

B.Aslanbəyli qeyd edib ki, BP Azərbaycanda 26 illik fəaliyyəti dövründə tərəfdaşlarla birgə ölkənin enerji sektoruna töhfə verib. Vitse-prezident həmçinin ölkədə 2007-ci

BP Azərbaycan şirkətlərinin regionlardakı layihələrdə iştirakında maraqlıdır

□ **Trend-in məlumatına görə, bunu "BP Azerbaijan"ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli BP ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.**

ildən reallaşdırılan sahibkarlığın inkişafı proqramına toxunub. Onun sözlərinə görə, proqramın məqsədi ölkədə sahibkarlığın inkişafına təkan verməkdir. Proqramdan 2 minədək kiçik və orta sahibkarlıq subyekti yararlanıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi barədə danışan B.Aslanbəyli vurğulayıb ki, qurum az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, kifayət qədər böyük uğurlara nail olub.



Bu il ölkəmizə 195 dövlətdən turist gəlmişdir

□ **Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana dünyanın 195 ölkəsindən 2 milyon 633,5 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.**



Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, gələnlərin 31,1 faizi Rusiya Federasiyası, 20,9 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,6 faizi İran, 3,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 1,5 faizi

cüstan, 10,1 faizi Türkiyə, 8,6 faizi İran, 3,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 1,5 faizi



İsrail, 17,5 faizi digər ölkələrin vətəndaşlarıdır. Gələnlərin 65,7 faizini kişilər, 34,3 faizini isə qadınlar təşkil etmişdir.

Cari ilin yanvar-noyabr aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,1 dəfə, Küveyt vətəndaşlarının sayı 1,9 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 10,4 faiz, Oman vətəndaşlarının sayı 8,5 faiz artmışdır.

Ümumilikdə, Körfəz ölkələrindən 518,1 min nəfər gəlmiş və ölkəmizə gələnlərin

olmuşdur.

2018-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq 4 milyon 464,5 min nəfərə çatmışdır. Ölkə vətəndaşlarının 33,3 faizi İrana, 29,1 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 12,6 faizi Türkiyəyə səfər etmişdir. Səfər edənlərin 65,4 faizi kişilər, 34,6 faizi qadınlar olmuşdur.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının



demək olar ki, hər beş nəfərdən biri bu ölkələrin vətəndaşları olmuşdur.

2018-ci ilin yanvar-noyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,1 faiz artaraq 106,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,3 faiz artaraq 971,3 min nəfər

sayı 69,3 faiz, Gürcüstana gələnlərin sayı 3,3 faiz, Türkiyəyə gələnlərin sayı 0,4 faiz artmış, Rusiya Federasiyasına gələnlərin sayı 0,3 faiz azalmışdır.

Səmirə ƏLİYeva,
"Xalq qəzeti"

Kolumbiya səfirliyi öz ofisini Çili, Meksika və Peru ilə bölüşür

□ **Kolumbiyanın Azərbaycanda səfirliyi öz ofisinin Çilinin Azərbaycanda müvəqqəti işlər vəkili Qabriel Leopoldo Xara Maldonadaya yer verib. Beləliklə Sakit Okean Alyansı Bakıda bu integrasiya mexanizminin ümumi səfirlikləri şəklində təmsil olunur.**

Kolumbiya, Çili, Meksika və Perunun diplomatik nümayəndəlikləri Azərbaycanda təkcə ikitərəfli münasibətləri deyil, həm də bölgənin maraqlarını gücləndirərək birgə fəaliyyət göstərəcəklər.



Göyçay Suvarma Sistemləri İdarəsi

2019-cu ilə mal-materialların və maşın-mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) lot üzrə keçirilir.
Lot – 1. Maşın-mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması.

Lot – 2. Mal-materialların satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı və s. barədə müvafiq sənədləri təqdim etməlidirlər.

Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqı-nı göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Göyçay şəhəri, B.Mirzəyev küçəsi 23 nömrəli ünvandan (əlaqələndirici şəxs L.M.Əliyevdən, tel - (02027) 4-89-79) ala bilərlər.

Iştirak haqqı hər bir lot üçün 50 manatdır.
Təşkilat: Göyçay Suvarma Sistemləri İdarəsi

H/h: 2351301
VÖEN: 6000148471
Bank: "Kapital Bank"ın Göyçay filiali
Kod: 200792
VÖEN: 9900003611

M/h: AZ37 NABZ
20135010000000001944
S.W.I.F.T.B.I.K AİIBAZ2 X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün yazılı müraciət;

– tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
– tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (arayışların əsilləri və tarixləri tender elanından sonra olmalıdır);

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma – 1 və forma – 2);
– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
– iddiaçının analoji işlərdə təcrübəsi, potensial texniki və kadr imkanları haqqında məlumat;

– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– iddiaçının müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 (iki) nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 15 yanvar 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş, ikiqat zərfdə 23 yanvar 2019-cu il saat 17.00-a qədər Göyçay şəhəri, B.Mirzəyev küçəsi 23 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 24 yanvar 2019-cu il saat 12.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Mil-Muğan Hidroqovşağı İstismar İdarəsi

2019-cu il üçün maşın-mexanizmlərə lazımi ehtiyat hissələrinin, əsaslı və cari təmir işlərinə tələb olunan mal-materialların satın alınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Lot-1. Əsaslı və cari təmir işlərində lazımi olan mal və materialların satın alınması.

Lot-2. Mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Bağlanmış müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maddi-texniki bazaya malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğdə iştirak haqqı-nı göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Horadiz şəhəri, M.Rəsulzadə küçəsində yerləşən Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsindən (əlaqələndirici şəxs: İ.D.Heydərövdan, telefon: 02631-5-58-49) ala bilərlər.

Füzuli YXO
H/h: AZ 98AİIB 32051019448700201187
VÖEN: 7500063841
"Kapital Bank"ın Füzuli filiali

Kod: 200877
VÖEN: 9900003611
M/h: AZ 37NABZ
0135010000000001944
S.W.I.F.T.B.I.K AİIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün yazılı müraciət;

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
– tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
– tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
– iddiaçının tam adı, hüquqi statusu,

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 15 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 23 yanvar 2019-cu il saat 18.00-a qədər Horadiz şəhəri, M.Rəsulzadə küçəsində yerləşən Mil-Muğan Hidroqovşağı İstismar İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 24 yanvar 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Ağstafaçay Hidroqovşağı İstismar İdarəsi

2019-cu ildə istismar tədbirləri üçün materialların və ehtiyat hissələrinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Əsaslı və cari təmir işləri üçün lazım olan materialların və maşın - mexanizmlərin təmirinə ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ağstafa şəhəri, H.Əliyev küçəsi 4 nömrəli ünvanda yerləşən Ağstafaçay Hidroqovşağı İstismar İdarəsindən (əlaqələndirici şəxs N.Yaqubovdan tel.: 0244-5-11-46) ala bilərlər.

Təşkilat: Ağstafa YXO
Ağstafaçay HQLİ
H/h: 32051019445200201152
VÖEN: 3600068011

(Ağstafaçay HQLİ 3600080771)
Bank: "Kapital Bank"ın Ağstafa filiali
Kod: 200521
VÖEN: 9900003611
M/h: AZ 37 NABZ
01350100000000001944
S.W.I.F.T.B.I.K - AİIBAZ2x
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün yazılı müraciət;

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
– tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
– tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– iddiaçının son bir ildəki maliyyə vəziyyəti

haqqında bank arayışı;
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 15 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 23 yanvar 2019-cu il saat 18.00-a qədər Ağstafaçay HQLİ-yə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 24 yanvar 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Azərikard” MMC

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Texniki avadanlıqların alınması, quraşdırılması və sazlama işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İştirak haqqı 300 manatdır.

VÖEN-1400318341

Bank- "Azərbaycan Beynəlxalq Bankı" ASC

Müştəri Xidməti Departamenti

Kod-805250

M/h-

AZ03NABZ0135010000000002944

VÖEN- 9900001881

SWIFT :İBAZAZ2X

H/h- AZ79I-

BAZ40060019449311555120

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bül-bül prospekti 54 nömrəli ünvandan (əlaqələndirici şəxs- İnformasiya

Texnologiyalar Departamentinin Texniki dəstək və program təminatı şöbəsinin baş mütəxəssisi Nadir Cəbiyevdən (012 505 21 51 (8006)) əldə edə bilərlər.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

– tenderdə iştirak etmək üçün yazılı müraciət;

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

– tender təklifi tender zərflərinin açıldığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır;

– tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

– müvafiq xidmətlərin təqdim edilməsinə rəsmi hüququ olduğunu təsdiqləyən sənəd;

– digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 1 nüsxədə (əsl) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 12 fevral 2019-cu il saat 18.00-a qədər Bakı şəhəri, Bül-bül prospekti 54 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 13 fevral 2019-cu il saat 15.00-da Bakı şəhəri, Bül-bül prospekti 54 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti “S.Babayev” yedək gəmisinin əsaslı təmiri işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

I	Tenderdə iştirak üçün təqdim edilməli sənədlər: - tenderdə iştirak etmək üçün yazılı müraciət; - iştirak haqqının ödənilməsi barədə bank sənədi; - tender təklifi. Müسابiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi Azərbaycan dilində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "Bakı Limanı") yerləşdiyi ünvana və ya əlaqələndirici şəxsin elektron poçtuna təqdim olunmalıdır.
II	İştirak haqqının məbləği və əsas şərtlər toplusunun əldə edilməsi: * Müسابiqədə iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd olunan məbləğdə iştirak haqqını Bakı Limanının bank hesabına ödəyib ödənişi təsdiq edən sənədi Bakı Limanına təqdim etməlidirlər. Bu tələbləri yerinə yetirən iddiaçılar satınalma predmeti üzrə əsas şərtlər toplusunu elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın IV bəndində göstərilən tarixdəki həftənin istənilən iş günü saat 9.30-dan 17.30-a kimi ala bilərlər. * İştirak haqqı 300 manatdır (ƏDV daxilidir). İştirak haqqı manatla və ya ekvivalent məbləğdə ABŞ dolları və Avro ilə ödənilə bilər. Hesab nömrələri: Bank rekvizitləri – "Kapital bank"ın 1 sayılı Səbail filiali Kod- 200059 M/h-AZ37NABZ01350100000000001944 VÖEN- 9900003611 SWIFT: AİIBAZ2X Beneficiary name: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Beneficiary account: AZ27AİIB33010019443500206105 VÖEN- 9900065281 Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
III	Əsas şərtlər toplusunu alan maligöndərənlər (podratçılar) aşağıda qeyd olunan ilkin sənədləri təqdim etməlidirlər: - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış; - son bir ildəki fəaliyyət haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; - tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - mənsə və uyğunluq sertifikatları; - digər sənədlər. Yuxarıdakı sənədlər 23 yanvar 2019-cu il saat 18.00-a qədər göstərilən ünvana təqdim edilməlidir.

IV	Tender təklifi və tender təklifi təminatının təqdim olunmasına dair tələblər aşağıdakılardır: - tender təklifi (zərflərin açıldığı gündən sonra azı 60 bank günü qüvvədə olmalıdır); - tender təklifinin ümumi qiymətinin 2 faizi həcmində tender təklifinin təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır). Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsl və surəti) 1 fevral 2019-cu il saat 18.00-a qədər göstərilən ünvana təqdim edilməlidir. Həmin vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
V	Müسابiqədə tətbiq edilən qaydalar və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin müstəsna hüququ barədə məlumat: - tender Bakı Limanı baş direktorunun 21 dekabr 2016- cı il tarixli 55 nömrəli əmrinə və həmin əmrle təsdiq olunmuş Bakı Limanının daxili satınalma prosedurlarına uyğun keçirilir. - Bakı Limanının daxili satınalma prosedurlarına uyğun olaraq satınalma komissiyası bütün müسابiqə təkliflərini rədd etmək və müسابiqəni ləğv etmək hüququna malikdir.
VI	Satınalma təşkilatın ünvanı: Ünvan: AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi 72.
VII	Əlaqələndirici şəxs - Hacıyeva Aytəkin Əvəz qızı, satınalmalar şöbəsinin aparıcı mütəxəssisi,telefon nömrəsi: +994 12 498-91-84. e-mail: ahajiyeva@portofbaku.com
VIII	Tender təklifi zərflərinin açılış tarixi, vaxtı və yeri: Zərflər 4 fevral 2019-cu il, Bakı vaxtı ilə saat 17.00-da elanın VI bəndində göstərilən ünvanda açılacaqdır.
IX	Təkliflərin müqayisə edilməsi və qiymətləndirilməsi aşağıdakı meyarlara əsasən həyata keçiriləcəkdir: - qiymət; - keyfiyyət; - təcrübə; - maliyyə vəziyyəti və s.
X	Müqavilənin yerinə yetirilməsi müddəti: Satınalma müqaviləsinin 90(doxsan) gün müddətində yerinə yetirilməsi tələb olunur.

Satınalma komissiyası

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Qlobal Fondun İİV Layihəsi çərçivəsində İFA analizləri üçün tələb olunan reaktivlərin və reagentlərin satın alınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. İFA analizləri üçün tələb olunan reaktivlərin və reagentlərin satın alınması.

Mallarla təchiz olunma müddəti – 2019-cu il ərzindədir.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 16 və 18 nömrəli ünvannlarda yerləşən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən (əlaqələndirici şəxs – Cəfərov Şamil Seyfulla oğlundan, telefon: 012-567- 48-86 (daxili 21) ala bilərlər.

İştirak haqqı tələb olunmur

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında

müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə

hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə

edilməlidir). Üstünlük Azərbaycan dilinə veriləcəkdir.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-cu il yanvarın 24-ü saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-cu il yanvarın 31-i saat 18.00-a qədər, Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 16 və 18 nömrəli ünvannlarda yerləşən ƏN Tibb Baş İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 2019-cu il fevralın 1-i saat 17.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Laçın Rayon İcra Hakimiyyəti Başçısının Qayğı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

2019-cu ildə qəsəbədə görülməli abadlı

Xarici xəbərlər


ABS

Corc Lukas birincidir

“Ulduz müharibələri” filmi-nin rejissoru Corc Lukas “Forbes” jurnalının versiyasına görə 2018-ci ildə ən varlı və məşhur amerikalı olub. Bildirilir ki, onun varidatı 5,4 milyard dollar təşkil edir. Məlumatla görə, bu versiyada ilk üçlüyü müvafiq olaraq sərvəti 3,7 milyard dollara çatan rejissor Stiven Spilberq və teleaparıcı Opra Uinfri (2,8 milyard dollar) tamamlayır.

Məlumatı TASS yayıb.

Pessimist hesabat



“Bloomberg” agentliyinin analitikləri 2019-cu ildə bağlı “Pessimistin bələdçisi” adlı hesabat hazırlayıb. Hesabatda 2019-cu ildə dünyada kəskin arzaq qıtlığı olacağı bildirilir. Mütəxəssislər qeyd edirlər ki, gələn il baş verəcək təbii fəlakətlər planetin əksər hissəsində daşqınlara, meşə yanğınlarına, quraqlıq və qlobal aclığa səbəb olacaq. Həmçinin silahlı münaqişələr nəticəsində qaçqınların sayı artacaq.

Xəbəri BBC verib.

İsrail

Aya kosmik gəmi göndərilir

İsrail mühəndisləri 2019-cu ildə Aya göndəriləcək kosmik gəminin son detallarını tamamlayıblar. Bildirilir ki, 586 kiloqram çəkiyə malik “Bereşet” adlı kosmik aparat 95 milyon dollara başa gəlir.

Qeyd edilir ki, “Bereşet” ABŞ-ın Florida ştatında “SpaceX” şirkətinə məxsus “Falkon – 9” raketini vasitəsilə kosmik fəzaya buraxılacaq.

Xəbəri Reuters verib.

Afrika

İnternetin inkişafına 25 milyard dollar



Dünya Bankı 2030-cu ilədək Afrika ölkələrinin internetə çıxışını təmin etmək məqsədilə yardım ayırıb. Bildirilir ki, “qara qitə”də informasiya texnologiyalarının inkişafına ayrılan vəsaitin həcmi 25 milyard dollar təşkil edir.

Qeyd edilir ki, Dünya Bankı Afrika qitəsinin hər bir sakininin internetə çıxışını təmin etməyi öz qarşısına məqsəd qoyub.

Xəbəri Belta.by verib.

İspaniya

Malkom Çin klubuna keçə bilər

“Barselona” klubunun 21 yaşlı yarımmüdafiəçisi Malkom karyerasını Çində davam etdirə bilər. Bildirilir ki, adı açıqlanmayan Çin klubu futbolçunun transferi üçün Kataloniya təmsilçisinə 65 milyon avro təklif edib. Futbolçunun özü isə klub rəhbərliyinin qərarını gözləməyi məqsəduyğun hesab etdiyini deyib.

Xatırladaq ki, “Barselona” ötən yay Malkomu 40 milyon avroya transfer edib.

Xəbəri Eurosport verib.

Hazırladı:

Elçin ABBASOV, “Xalq qəzeti”

Çavuşoğlu və Pompeo ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə ediblər



☐ **Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında dünən baş tutan telefon bağlantısında Amerika qoşunlarının Suriyadan çıxarılması barədə qərar müzakirə edilib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.**

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp ölkə hərbiçilərinin Suriyadan çıxarılması barədə məlumatı şərh edərkən bunu bəyan edib: “Biz İŞİD üzərində qələbə çalmışıq. Bu, Birləşmiş Ştatların Suriyada

mövcudluğunun yeganə səbəbi idi”. ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Dana Uayt bu məsələ ilə bağlı deyib ki, Pentaqon artıq Suriyadan öz qoşunlarını çıxarmağa başlayıb, lakin yerli “tərəfdaşlar” ilə işləməkdə

davam edir. Yerli tərəfdaşlar deyəndə, ilk növbədə, PKK terror təşkilatının Suriyadakı törəməsi sayılan YPG yaraqlıları nəzərdə tutulur.

Bəzi məlumatlara görə, ABŞ Dövlət Departamentinin əməkdaşları 24 saat ərzində Suriya ərazisini tərk edəcəklər, lakin amerikalı hərbiçilərin ərazini tərk etmələri üçün 60 gündən 100 günədək vaxt lazım olacaq. Yeri gəlmişkən, Ağ ev administrasiyası Amerika hərbi hissələrinin Suriyadan çıxarılmasının nə vaxt baş tutacağı barədə məlumat verməyib. Məlum deyil ki, ABŞ qoşunları Suriyanı tamamilə, yaxud qismən tərk edəcəklər.

Bundan başqa o da məlum deyil ki, Vaşinqton YPG ilə əlaqələrini hansı formada saxlayacaq. Pentaqonun YPG yaraqlılarına verdiyi silahları geri alıb-almayacağı da məlumdur.

M.HACIXANLI, “Xalq qəzeti”

Suriyalı diplomat:

Tramp amerikalıların diqqətini daxili problemlərdən yayındırmağa çalışır

☐ **ABŞ-ın öz ordusunu Suriya ərzisindən çıxarması bir sıra faktorla, o cümlədən, daxili-siyasi məsələlərlə bağlıdır. Belə bir bəyanatla Suriyalı diplomat İmad Mustafa çıxış edib. Məlumatı RİA “Novosti” yayıb.**

Diplomatın sözlərinə görə, bu, ABŞ-ın Türkiyə ilə qarşılıqlı münasibətləri ilə də bağlıdır. “Çox mürəkkəb vəziyyət yaranıb, burada çoxlu faktorlar rol oynayır. Bir tərəfdən, ABŞ Türkiyəni Rusiyadan ayıraraq öz nüfuz dairəsinə qaytarmağa çalışır – bu, bir həqiqətdir”.

İ.Mustafa hesab edir ki, digər tərəfdən, Prezident Donald Tramp amerikalıların diqqətini daxili problemlərdən yayındıraraq xarici siyasətə cəlb etmək istəyir. Bununla Ağ ev sahibi, eyni zamanda, özünün beynəlxalq kursunun tənqidçi üçün əlavə bəhanə vermiş olur: “İndi onun tənqidçiləri Trampin hərəkətinə deyil, bütövlükdə, ABŞ-ın xarici siyasətini qamçılayacaqlar. O isə deyəcək ki, artıq terrorizm məğlub edilib və bu addımı qoşunları vətənə qaytarmaq üçün atır”.

İ.Mustafa qeyd edib ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması ölkə üçün bütövlükdə, müsbət faktordur: “Suriyanın hər



bir vətəndaşı sonuncu Amerika əsgərinin ölkədən getdiyini görüb xoşbəxt olacaq”.

Xatırladaq ki, Ağ ev Suriyada hərbi kampaniyanın yeni fazasına keçildiyini bəyan edib. Prezident Tramp Amerika qoşunlarının ölkədən tamamilə çıxarılması haqqında fərman verib. ABŞ lideri bəyan edib ki, ölkəsi Suriyada İŞİD terror qruplaşmasını məhv edib və əslində, bu ərəb respublikasına məhz həmin məqsədlə gəlmişdi.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, Moskva Vaşinqtonun “yeni faza” dedikdə nəyi nəzərdə tutduğunu anlamağa çalışır.

Paşa ƏMİRANOV, “Xalq qəzeti”

Hava proqnozu

☞ **Dekabrın 21-də**

☞ **Bakıda və Abşeron yarımadasında** aralıq yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündün ikinci yarısında tədricən kəsiləcək. Müləym şimal-şərq küləyi əsəcək. Gecə 4-6, gündüz 6-8. Bakıda gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normaldan yüksək 770 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.

☞ **Naxçıvan Muxtar Respublikasında** aralıq yağışlı olacağı, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

☞ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında** aralıq yağışlı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

☞ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** aralıq yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə

2-5, gündüz 6-9 dərəcə isti olacaq.

☞ **Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** aralıq yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-4 dərəcə şaxta olacaq.

☞ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** aralıq yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 2-5, gündüz 6-9 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** aralıq yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 4-6, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

Ərəb koalisiyası Sana hava limanında PUA-ya zərbə endirib

☐ **Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sana şəhərinin hava limanında pilotsuz uçuş aparatına və dronların buraxılması üçün qurğuya hava zərbəsi endirib.**

Trend-in “Al Arabiya” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ərəb koalisiyasının bəyanatında deyilir.

Bəyanatda bildirilir: “Koalisiya Sana hava limanından uçuşa hazırlaşan pilotsuz uçuş aparatına və hava limanında olan dronların buraxılması üçün qurğuya zərbə endirib. Bu zərbə beynəlxalq humanitar



hüquqa zidd deyil, qabaqlayıcı tədbirdir”. Koalisiya iddia edir ki, husilər Sana şəhərinin hava limanından hərbi məqsədlər istifadə edirlər.

Belçikada təhlükəli kimyəvi istehsalatda yanğın baş verib

☐ **Belçikanın Varegem şəhərində təhlükəli kimyəvi istehsalatda yanğın olub.**

Trend-in məlumatına görə, yanğın “Matco” şirkətinin istehsalat obyektində baş verib, yerli sakinlərə pəncərələri bağlamaq tövsiyə edilib.

Şəhər administrasiyasının məlumatında deyilir: “Varegem şəhərinin sənaye zonasında “Matco” şirkətinin kimyəvi müəssisəsində yanğın baş verib. Yanğınsöndürmə xidməti pəncərələri və qapıları bağla-



mağı, obyektə uzaq olmağı tövsiyə edir”.

Məlumatla əsasən, istehsalat kompleksinin ərazisində

təhlükəli maddələr saxlanılır, bu isə yanğınsöndürənlərin işini çox çətinləşdirir.

Rusiya kəşfiyyatçılara qarşı sanksiya

ABŞ Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində şübhəli bilinən Rusiyanın 18 vətəndaşına sanksiya tətbiq edib. Bu barədə məlumatı RİA “Novosti” ABŞ-ın Maliyyə Nazirliyinə istinadən yayıb.

Bildirilir ki, nazirliyin tərtib etdiyi siyahıya S.Skripal və onun qızını zəhərləməkdə əsas şübhəli sayılan Ruslan Boşirov və Aleksandr Petrov da daxil edilib.

Petrovun əsl adı Aleksandr Mişkin, Boşirovun isə Anatoli Çepiqadır. Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olan A.Mişkin və A.Çepiqan



S.Skripal və onun qızının zəhərlənməsində iştirak etmədiklərini deyiblər.

Xatırladaq ki, cari il martın 4-də Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya zəhərlənib.

Bu hadisə Rusiya ilə Britaniya arasındakı diplomatik münasibətlərdə gərginlik yaradıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Hindistan və Cənubi Koreya arasında ticarət dövriyyəsi artır



☐ **Hindistan və Cənubi Koreyanın xarici siyasət idarəsinin rəhbərlərinin Dehliyə keçirdikləri görüşdə 2030-cu ilədək iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin illik 50 milyard dollara çatdırmaq istədikləri bildirilib. Tərəflər Cənubi Koreya sərmayəsinin Hindistanda infrastrukturun yenilənməsi layihələrinə cəlb olunması barədə razılığa gəliblər. Bu barədə BBC məlumat yayıb.**

Hindistanın xarici əlaqələr naziri, xanım Suşma Svarac Cənubi Koreyanın xarici işlər

naziri xanım Kan Kyun-hva ilə görüşdən sonra bəyan edib ki, ölkəsi Koreya şirkətlərinin

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

Neftin qiyməti aşağı düşməkdə davam edir

☐ **ABŞ Energetika Nazirliyinin Birləşmiş Ştatlarda neft ehtiyatının artması və hasilatın rekord səviyyəyə qaldırılması barədə məlumatından sonra dünya bazarında “qara qızıl”ın qiyməti aşağı düşməyə başlayıb.**

Londonun “ICE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 3,7 faiz azalaraq bir bareli 55,4 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 4 faiz ucuzlaşaraq, bir bareli 46,1 dollar olub. Azərbaycanın “Azəri-Light” markalı neftinin qiyməti 3,5 faiz azalaraq, bir bareli 58,10 dollar olub.

ABŞ-ın “CNBG” telekanalında müsahibə verən təhlilçilər bildiriblər ki, ABŞ-da hasilatın rekord – 1975-ci ildəki səviyyəyə çatdırılması və neft ehtiyatının xeyli artması dünya bazarında “qara qızıl”ın qiymətinə mənfi təsir edib. Yaxın günlərdə də neftin qiymətinin aşağı düşəcəyi ehtimalı var.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnilib, “Azerbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS

0282

TİRAJ

7283

SİFARİŞ

3832

QİYMƏTİ

40 qəpik

Çapa imzalanmışdır 3:00